



# BİNƏQƏDİ

**"Dövlət qulluğu hər hansı imtiyaz deyil, məhz insanlara xidmət etmək imkanındır"**

İlham ƏLİYEV,  
Azərbaycan  
Respublikasının Prezidenti

səh. 3

№24 (68) | 28 iyun 2014

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

## Prezident İlham Əliyevin Fransaya səfəri



Fransa Respublikasının işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri xanım Ann Brasörlə görüşmüşdür. Görüşdə Azərbaycanla Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın ha-

zırkı vəziyyəti və perspektivləri müzakirə olunmuşdur. Azərbaycanda insan haqları və demokratikləşmə sahəsində görülən işlər, o cümlədən Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılmışdır.



Prezident İlham Əliyev Strasburqda Avropa Şurasının baş katibi Torbörn Yaqland ilə görüşmüşdür. Görüşdə Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə prioritet təşkil edən məsələlər müzakirə olunmuşdur.

Dövlətimizin başçısı

son illərdə Azərbaycanda gedən demokratik inkişaf prosesləri və bu sahədə aparılan islahatlar barədə məlumat vermişdir.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Strasburqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman ilə görüşü olmuşdur. Görüşdə Azər-

baycanın hüquq-mühafizə orqanları ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin arasında əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

İyunun 14-də Avropa Şurası Parlament Assambleyasının sessiyası keçirilmişdir. AŞPA-nın sədri xanım Ann Brasör Prezident İlham Əliyevi salamlamışdır. O, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin uğurlu olacağına əminliyini ifadə edərək ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün Avropa Şurası üçün vacib məsələ olduğunu diqqətə çatdırmışdır. A.Brasör Dağlıq Qarabağ münasibətinin sülh yolu ilə, ATƏT-in Minsk qrupu çərçivəsində həllini arzuladığını bildirmişdir. AŞPA-nın sədri münasibət təbirləri arasında etimad mühitinin yaradılması istiqamətində Avropa Şurasının fəaliyyə-

tini davam etdirəcəyini vurğulamışdır.

Son illərdə ölkəmizdə güclü iqtisadi inkişafın getdiyini, Azərbaycanın ötən dövrdə onlarla Avropa konvensiyasına qoşulduğunu deyən AŞPA-nın sədri insan hüquqları, söz azadlığı və digər sahələrdə əldə olunan nailiyyətlərdən də danışıbmışdır.

Prezident İlham Əliyev çıxışında dəvətə görə təşəkkürünü bildirərək yenidən Strasburqda olmaqdan məmnunluğunu qeyd etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış etmişdir.

## Dövlət başçısının AŞPA-nın sessiyasında çıxışı

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasında nitq söyləmişdir.

Dövlətimizin başçısı nitqinə AŞPA sədrinə minnətdarlığını bildirməklə başlamış və demişdir: "Azərbaycanda həyata keçirilmiş islahatlar göstərir ki, onlar paralel şəkildə aparıldıqda gözəçarpan tərəqqi ilə nəticələnə bilər. Əlbəttə ki, Azərbaycanın Avropa Şurasında üzvlük illəri çox sürətli iqtisadi və siyasi dəyişikliklər illəri oldu. Əslində, Azərbaycandakı islahatlar müstəqilliyimizin bərpasından bir neçə il sonra, yəni 1990-cı illərin ortalarında başladı. Müstəqilliyin ilk illəri xalqımız üçün həddindən artıq böyük çətinliklərlə və fəlakətlərlə yadda qaldı. Əvvəlcə, sosial narazılıq, iqtisadi çətinliklər, siyasi, iqtisadi və hərbi böhran, Azərbaycanın əvvəlki rəhbərliyinin yarımzad idarəçiliyi, bütün bunlar elə bir çətin vəziyyətə gətirib çıxardı ki, hətta dövlətçiliyimiz belə sual altına çəkilmişdi. Bu vəziyyət nəticəsində 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başladı. Bu, müasir tariximizin ən ağır rühbəsinə çevrilirdi.

Beləliklə, islahatlar 1990-cı illərin ortalarında başladı. Azərbaycanın yeni demokratik Konstitusiyası qəbul edildi. İqtisadi və siyasi islahatlar işə qeyd etdiyim kimi, paralel şəkildə aparıldı və ölkəmizin müstəqillik illərində nail olduğu böyük tərəqqi ilə nəticələndi.

Avropa Şurasına qoşulmaq bizim düşünülmüş seçiminiz oldu. Çünki biz islahatların genişləndirilməsi



üçün bu təsisatın üzvü olmaq istəyirdik. Əlbəttə, bildirdik ki, Avropa Şurasına qoşulmamız, həmçinin öhdəlikləri nəzərdə tutacaqdır. Biz işə bunlara hazır idik. Bu günə qədər biz öhdəlikləri yerinə yetiririk. Xanım sədrin qeyd etdiyi kimi, biz demək olar ki, 60-a yaxın konvensiyaya qoşulmuşuq. Qanunvericiliyimizi təkmilləşdirmişik. Bu gün həyata keçirdiyimiz islahatlar cəmiyyətimizdə çox müsbət mühit yaradır.

Fundamental azadlıqlara gəldikdə, Azərbaycanda bütün azadlıqlar təmin edilir. Siyasi fəaliyyət azadlığı vardır. Yüzlərlə siyasi təşkilat, partiya mövcuddur. İfadə azadlığı, mətbuat azadlığı vardır. Qırxdan artıq gündəlik və təxminiən iki yüz həftəlik və aylıq qəzet çıxır. Respublika səviyyəsində doqquz televiziya kanalı vardır. On dörd bölgə və

on dörd kabel televiziya kanalı fəaliyyət göstərir. Bizdə azad internet vardır. Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən artıqdır. Hazırda hökumətimiz böyük sermayələri tələb edən layihəni həyata keçirməkdədir: genişzolaqlı internet hər bir şəhər və kənd üçün təmin edilməlidir. Digər sözlə, azad internet mövcudluğu, senzuranın olmaması şəraitində biz mətbuat azadlığını məhdudlaşdırma bilmərik. Əksinə, biz mətbuat azadlığının tərəfdarıyıq, çünki media azadlığı demokratiya deməkdir. O, hökumətə çatışmazlıqlara diqqət yönəltməyə yardım edir. O, hökumət ilə cəmiyyət arasında zəruri əlaqələrin qurulmasına zəmin yaradır. Bu, Azərbaycanın, müasir Azərbaycanın ən böyük zənginliklərindən biridir. Biz bundan qürur hissi duyuruq. Bu

səbəbdən, biz bir daha söyləyə bilirik ki, mətbuat azadlığı tam şəkildə təmin edilir.

Təşkilatlanma və toplaşma azadlığı, həmçinin tam şəkildə təmin edilir. Siyasi təşkilatlar bundan yararlanırlar, vaxtaşırı nümayişlər keçirirlər. Bu, dinc şəkildə baş tutur. Bu, həmçinin islahatlara sadıqlığımızı nümayiş etdirir. Bildirmək istəyirəm, islahatların həyata keçirilməsi bizim üçün onunla bağlı deyil ki, biz öhdəliklərimizi icra edək və ya beynəlxalq təsisatlardan müəyyən müsbət qiymətlər alaıq. Bu, onunla bağlıdır ki, biz ölkəmizi müasirləşdiririk. On il öncə qeyd etdiyim kimi, güclü demokratik təsisatlar olmadan iqtisadi uğurumuz davamlı ola bilməz. Bu səbəbdən iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılmalıdır. Cəmiyyətin demokratikləşdirilməsi cəmiyyətimizdə müs-

bət əhval-ruhiyyə yaradır.

Bizdə dini azadlıq vardır. Bu da ölkəmizin ən böyük varlığıdır. Biz çoxmillətli və çox dinlərin olduğu cəmiyyətik. Əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda sülh şəraitində layiqli həyat sürüblər. Multikulturalizm dəyərləri sədrliyimiz zamanı diqqət yetirəcəyimiz prioritetlərdən biri olacaqdır".

Daha sonra Prezident İlham Əliyev Bakıda keçirilən bir sıra beynəlxalq tədbirlərin təşkilindən, beynəlxalq təşkilatların Azərbaycanda baş verən mühüm hadisələr barədə qəbul etdikləri qərar və qətnamələrin yerinə yetirilməsinə bəhs etmiş və bu qətnamələrin həyata keçirilmə mexanizminin yaradılmasının hamı üçün məqbul olduğunu göstərmişdir.

Davamı səh. 2-də

## Ali Baş Komandan hərbi təlimi izləmişdir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə irimiqyaslı əməliyyat-taktiki təlimi keçirilmişdir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə iyunun 26-da Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilmişdir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin taktiki döyüş təbiiqini əhatə edən təlimin əsas mərhələsini izləmişdir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandanın raport vermişdir.

Dövlətimizin başçısı birgə əməliyyat-taktiki təlimin-



də nümayiş etdiriləcək təlim yerlərinin ümumi sxeminə baxmış, hərbi texnika və şəx-

si heyətin geyim və ərzaq təchizatı nümunələri ilə tanış olmuşdur.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev bölmələrin, hissələrin və silah

sistemlərinin döyüş tətbiqi üzrə təlimlərini izləmişdir.

Təlimlərə ümumilikdə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 90 qədər artilleriya sistemləri, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilmişdir.

Təlimdən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbiçilər qarşısında çıxış etmişdir.

Daha sonra Ali Baş Komandan İlham Əliyev hərbi xidmətdə fərqləndiklərinə görə bir qrup hərbiçiyə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə orden, medallar və qiymətli hədiyyələr təqdim etmişdir.

• QƏBUL

3

• TƏDBİR

4

• TƏLİM

5

• ABADLIQ

6



"Açıq qapı" vətəndaş forumu



Silahlı Qüvvələr Gününə həsr olunmuş bayram tədbiri



"Dövlət qulluqçularının etik davranış qaydaları" mövzusunda təlim



Qədim Xocəsən yeni inkişaf yoluna qədəm qoyur

# Dövlət başçısının AŞPA-nın sessiyasında çıxışı

Əvvəli səh. 1-də

Ölkəmiz üçün prioritet olan məsələlərdən də danışan dövlətimizin başçısı nitqinə davam edərək demişdir: "Beynəlxalq ictimaiyyət bizi güclü şəkildə dəstəkləyir. Nüfuzumuz beynəlxalq təsisatlar qarşısında çox müsbətdir. Ən böyük diplomatik uğurumuz Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu. Özü-nü dünyaya təqdim etməyi arzulayan gənc dövlət üçün bu, böyük nailiyyət idi və biz bundan fəxrhlənirik. Eyni zamanda, 155 üzv ölkənin namizədliyimizin lehinə səs verməsi faktından da qürur hissi duyuruq. Beləliklə, beynəlxalq ictimaiyyətin əksər hissəsi Azərbaycana etimad göstərir, onu dəstəkləyir və etibarlı tərəfdaş hesab edir. Təhlükəsizlik Şurasında iki illik üzvlüyümüz zamanı biz bu qurumda iki dəfə sədrlik etdik. Ümumi qiymətləndirməyə görə, üzvlüyümüz və sədrliyimiz çox uğurlu olmuşdur. Biz dünyada sülhə, təhlükəsizliyə, sabitliyə və proqnozlaşdırılmaya böyük töhfə verdik. Eyni zamanda, Təhlükəsizlik Şurasına üzvlük ölkəmiz üçün nadir təcrübə oldu və biz bu təcrübədən gələcək təşəbbüslərdə istifadə edəcəyik.

Biz beynəlxalq ictimaiyyətin tam əksəriyyəti ilə çox konstruktiv münasibətlər qurmuşuq. Avropa ölkələri ilə ikitərəfli əlaqələrimiz çox uğurla inkişaf edir. Avropa əsas ticari tərəfdaşımızdır. Azərbaycan ilə Avropa arasında tarixi əlaqələr müstəqillik illərində daha da möhkəmlənib. Eyni zamanda, Azərbaycan müsəlman ölkəsi kimi İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Fikrimcə, növbəti coğrafi baxımdan, o cümlədən mədəni və siyasi baxımdan regionumuzda mühüm körpü rolunu oynayır. Nə qədər uğurlu olarıqsa, sivilizasiyalar arasında bir o qədər mühüm rol oynaya bilər. Sivilizasiyalararası Dialoq Forumunun Bakıda keçirilməsi göstərir ki, Azərbaycan multikulturalizm baxımından dünya mərkəzlərindən biridir. Bu yaxınlarda isə ölkəmizdə Dünya Multikulturalizm Mərkəzi yaradılacaqdır.

Üzlaşdiyimiz problemlərdən biri Azərbaycanın beynəlxalq səviyyədə tanınması ərazi bütövlüyünün pozulmasıdır. Ermənistan-Azərbaycan münasibəti bütün regionu təhlükə altına salır. Bu, dondurulmuş münasibətdir. Lakin bu münasibət əslində donmuş hesab edilə bilər. O, dondurulmuşdur, çünki münasibət öz həllini tapmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Azərbaycanlılar Dağlıq Qarabağda əsrlər boyu yaşayıblar. Ermənilər bu yerlərdə iki yüz ildən az müddət öncə yaşamağa başlayıblar. Tarixi abidələr, Dağlıq Qarabağdakı irsimiz, əfsuslar ki, hazırda erməni işğalçı ordusu tərəfindən dağıdılıb. Münasibət Azərbaycanın beynəlxalq səviyyədə tanınması ərazisinin 20 faizinin işğalı ilə nəticələnib. Biz erməni silahları, erməni ordusu tərəfindən etnik təmizləməyə məruz qalmışıq. Bir milyon azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon iyirmi ildən artıqdır ki, işğal altındadır. Bu, çox böyük ədalətsizlikdir.

Artıq qeyd etdiyim kimi,

Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Qarabağ sözünün özü Azərbaycan mənşəli addır. Bu sahədə bütün coğrafi toponimlər xalqımıza məxsusdur. Eyni zamanda, beynəlxalq hüquq normaları baxımından Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın hissəsi kimi tanıyır. Heç bir ölkə, o cümlədən Ermənistan qeyri-qanuni Dağlıq Qarabağ rejimini müstəqil qurum kimi tanımayıb. Dünyanın ən ali beynəlxalq orqanı – BMT-nin Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, öncə qeyd etdiyim kimi, bu qətnamələr icra edilməyib. Bu, bir daha ikili standart siyasətini göstərir. Çünki bəzən görürük ki, BMT-nin qətnamələri bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə bu, iyirmi ildən çox çəkir. Mexanizm isə yoxdur. Ermənistan əraziləri tərk etmək istəmir.

Onlar işğal etdiyi ərazilərdən çıxmaq istəmir. Onlar hər bir şeyi olduğu kimi saxlamaq istəyirlər. Bu, beynəlxalq vasitəçilərin göstərdiyi səylərə tam ziddir. ATƏT-in Minsk qrupu və həmsədrəri, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri – Birləşmiş Ştatlar, Rusiya və Fransa – onların prezidentləri dəfələrlə aydın bəyan ediblər ki, status-kvo qəbul edilməzdir. Bu, o deməkdir ki, Ermənistan işğal edilmiş ərazilərdən öz işğalçı qüvvələrini çıxarmağa başlamalıdır. Lakin onlar beynəlxalq hüquqa sadəcə məhəl qoymur. Onlar dünyanın aparıcı dövlətlərinin bəyanatına məhəl qoymurlar. Onlar Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi qətnaməsinə məhəl qoymurlar. Müvafiq qətnamələr Avropa Parlamenti tərəfindən də qəbul edilib. ATƏT-in qərarları vardır. Bütün bu qərarlarda işğala son qoyulması, erməni işğalçı qüvvələrin zəbt edilmiş ərazilərdən çıxması tələb olunur. Əfsuslar olsun, münasibətə holl olunmayıb. Azərbaycan çox konstruktiv şəkildə çıxış edib. İyirmi ildən artıqdır ki, biz danışıqlar prosesinə sadiq qalmışıq. Lakin hər kəs, o cümlədən ermənilər anlamalıdır ki, bu proses davam etməz. Gec ya tez nə isə baş verə bilər. Buna görə, Ermənistan rəhbərliyi digər ölkənin ərazisinin XXI əsrdə zəbt edilməsinin qəbul edilməz olduğunu nə qədər tez anlasa, bir o qədər onlar üçün yaxşı olar. Əfsuslar olsun ki, Ermənistan rəhbərliyindən adekvat yanaşmanı görmürük.

Ermənistanın əvvəlki Prezidenti burada, demokratiya sarayında çıxış edərək bildirmişdir ki, ermənilər ilə azərbaycanlılar arasında milli uyğunsuzluq vardır. Onun davamçısı, Ermənistanın indiki rəhbəri münasibətə dini don geyindirir. Bu, tamamilə qəbul edilməz yanaşmadır. Onan başlaya ki, azərbaycanlıların heç bir digər millətlə uyğunsuzluğu yoxdur. Bəlkə ermənilərdə bu meyar vardır. Özü də tək bizimlə deyildir. Bu gün həmin ölkə mono-etnikdir. Ermənistan əhalisinin 99,9 faizi ermənilərdən ibarətdir. Bütün azlıqlar, o cümlədən azərbaycanlılar qovulublar. Bu səbəbdən, belə irqçi yanaşma danışıqlarda



üstünlük təşkil edə bilməz. Biz bu məsələni həll etməliyik, ədalətli və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik.

Əfsuslar olsun ki, bu işğal nəticəsində tarixi abidələrimiz məhv edilib, məscidlərimiz yerlə yeksan edilib, qəbiristanlıqlarımız dağıdılıb. İşğal edilmiş ərazilər bu gün tam məhv məruz qalmış torpaqlardır. ATƏT iki dəfə faktaraşdırıcı və vəziyyəti qiymətləndirən missiyasını işğal edilmiş ərazilərə göndərib. Onların hesabatında aydın şəkildə göstərilir ki, hər şey dağıdılıb. Bu, işğal edilmiş ərazilərdə erməni vandallığının nəticəsidir. Ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsipi dir. Erməni tərəfinin daim istinad etdiyi öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmaqlarıdır. Qoy Ermənistan rəhbərliyi Helsinki Yekun Aktını diqqətlə oxusun və aydın tərifləri görsün. Bundan başqa, ermənilər artıq öz müqəddəratını təyin ediblər. Onlar əslində Azərbaycanın tarixi torpaqları hesabına yaradılmış Ermənistan dövlətinə malikdirlər. Bəlkə də Assambleyanın bir çox üzvü bilir. Amma erməni nümayəndə heyəti bunu, əlbəttə, bilir ki, Rusiya imperiyasının dağılması nəticəsində 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının ən birinci fərmanlarından biri İrəvanın paytaxtı kimi Ermənistan dövlətinə verilməsi idi. Bir sözlə, onların artıq öz dövləti vardır. Onlar bununla neçə erməni dövlətinə nail olmaq istəyirlər? Onlar yaşadıqları hər bir yerdə öz dövlətini yaratmaq istəyirlər? Nəyə görə Azərbaycanada bu gün belə dövlət olmalıdır? Buna görə, öz müqəddəratını təyinetmə ərazi bütövlüyünü pozmalı deyildir. Münasibət hamımızın, o cümlədən Ermənistanın tam məhvində və fəlakətə aparan bugünkü hökumətindən əziyyət çəkən erməni xalqının xeyri üçün mümkün qədər tez həll olunmalıdır.

Münasibətə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artmaqdadır. Son on il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub. Heç bir digər ölkə Azərbaycanı artırdığı kimi öz iqtisadi potensialını artırmayıb. Ümumi daxili məhsul 3,5 dəfə artıb, biz iqtisadiyyatı şaxələndirmişik. Bunun nəticəsində hazırda iqtisadiyyatımızın qeyri-enerji sektoru ümumi daxili məhsulumuzun 55 faizini təşkil edir. Bütün beynəlxalq maliyyə təsisatları

islahatlarımızı yüksək dəyərləndirir. Maliyyə böhranı illərində əsas reyting agentlikləri – S&P, Moody's və Fitch Azərbaycanın kredit reytingini artırmışlar. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatına Qlobal Rəqabət Cədvəlində 39-cu yeri vermişdir. Bu, o deməkdir ki, biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına maksimal dərəcədə keçə və eyni zamanda, rəqabətə davamlı iqtisadiyyat yarada bildik. Azərbaycan 1 milyona 200 min iş yeri yaradılıb. Həmçinin milli sərvətin ədalətli şəkildə paylanması ölkəmizin əsas nailiyyətlərindən biridir. Bunun nəticəsində yoxsulluq səviyyəsi son on il ərzində 49 faizdən 5,3 faizə düşmüşdür. İşsizlik beş faizdir. Bütöcə kəsiri Avropa İttifaqı ölkələri üçün qəbul edilən limitlər çərçivəsindədir. Xarici borc ümumi daxili məhsulun səkkiz faizini təşkil edir. Maliyyə vəziyyəti sabitdir. Sosial proqramlar həyata keçirilir. Siyasi vəziyyət sabitdir. Öncə qeyd etdiyim kimi, Azərbaycan beynəlxalq birliyin fəal üzvüdür. Ölkə müasirləşir və biz gələcəyə böyük nikbinliklə baxırıq."

*Azərbaycan Prezidenti İlham Əliyev avropalı parlamentarilərin suallarını cavablandırmışdır. Bu mükəlləmni bəzi xitablarla dərc edirik.*

**Maykl Maknamara:** Xanım sədr, cənab Prezident, çox sağ olun. "Amnesty International"ın məlumatına görə ölkənizdə 19 siyasi məhbus vardır. Digər təşkilatlar isə onların daha çox olduğunu qeyd edirlər. Buradakı məhkəmə İlqar Məmmədovun həbs olunmasını qeyri-qanuni bəyan edib və bu həbsin arxasında duran motiv seçkilərlə bağlı idi. Digəri isə Anar Məmmədovdur ki, Sizin sonuncu dəfə qalib gəldiyiniz prezident seçkilərində səhlərləri aşkara çıxarıb. "Nida" fəalları öz fikirlərini bildirdiklərinə və dinc xarakterli nümayişlər keçirdiklərinə görə həbs olunublar. Bu qurum siyasi məhbusların tərifini qəbul edib. Lakin məruzəçiyə Azərbaycana gəlmək imkanı verilməmişdir. Bütün bu hadisələr Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik legitimliyinizi azaltmırmı və Siz bu məhbusları buraxacaqsınız?

**Prezident İlham Əliyev:** Əvvəlcə qeyd etmək istəyirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur və sizin qeyd etdiklərinizin hamısı yanlış informasiya əsasında, ya da sizin Azərbaycana qarşı qərəzli mövqeyinizdən irəli

gəlir. Birinci dəfə deyil ki, siz Azərbaycanı təhqir etməyə çalışırsınız. Lakin burada hər hansı bir nəzərəçarpan uğur əldə etməmişiniz və əminəm ki, sizin dünənkə təşəbbüsünüzün nəticəsi bir neçə il bundan öncə olan təşəbbüsünüzün nəticəsi ilə eynilik təşkil edəcəkdir. Bunun da nəticəsi 2013-cü ilin yanvar ayında cənab Ştrasserin burada fiaskoya uğraması idi. Əfsuslar olsun ki, Azərbaycan məqsədyönlü təxribatlarla məruz qalıb. Biz bunların mənbəyini və səbəbini bilirik. Bunun insan haqları və demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bu, geosiyasi məsələdir. Çox güman ki, sizin kağız üzərindən oxuduğunuz sualı sizə Azərbaycana hücum etmək marağı olan tərəflər verir.

**Qraf Dandi:** Cənab Prezident, sualım insan hüquqları sahəsinin təkmilləşdirilməsi və bu sahədə aparılan islahatlarla bağlıdır. Avropa Şurası ilə hazırda razılaşdırılmış ictimai fəaliyyətlə bağlı tədbirlər planında əlavə, xüsusi hədəflərə nail olmaq üçün Sizin ölkəniz hansı tədbirlərə əl atacaqdır?

**Prezident İlham Əliyev:** Bu, cənab baş katibin ölkəmizə səfəri zamanı razılaşdırıldı. Azərbaycan üçün bu, hətərəfli bir sənəddir və Azərbaycan ilə Avropa Şurası arasında gələcək əməkdaşlıq üzrə yol xəritəsidir. Əlbəttə ki, insan haqları, qanunun aliliyi və demokratik islahatlarla bağlı vəziyyət bizim üçün prioritetdir. Əvvəldə qeyd etdiyim kimi, bir çox işlər artıq görülmüşdür, lakin bir çoxunun da görülməsi nəzərdə tutulur. Əgər tənqid real faktlara əsaslanırsa, biz bu tənqidlərə çox açıyıq. Əlbəttə ki, ola bilsin Parlament Assambleyasının digər üzvləri kimi, biz də mükəmməl deyilik. Lakin bəzi hallarda tənqid qərəzli yanaşmaya əsaslanır. Bu, sadəcə olaraq, Azərbaycanın nüfuzuna xələf gətirmək üçün bir cəhddir. Azərbaycanın Avropa Şurasına üzv olduğu illər sürətli siyasi islahatlar illəri idi və Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması bizim hökumət, eyni zamanda, Avropa Şurası üçün düzgün seçim idi. Buna görə də düşünmürəm ki, gələcək əməkdaşlıq, o cümlədən bir neçə ay ərzində sədrliyimiz dövründə demokratik islahatlarla bağlı ölkəmizdə yeni, yaxşı nəticələr hasil olunacaqdır.

**Xanım Fiala:** Cənab Prezident, bu yaxınlarda beynəlxalq sərhədlərdə zorakı insidentlərin sayı əhəmiyyətli dərəcədə artıb. Demək olar ki, hər gün biz itkilər barədə

məlumatlar alırıq və onların arasında mülki şəxslər də vardır. Cənab Prezident, əgər biz tərəfləri atəşkəsə ciddi əməl etməyə və Minsk qrupu həmsədrləri tərəfindən təklif olunan təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə, yəni snayperlərin çıxarılmasına və müstəqil araşdırmaların aparılmasına çağırırsınız. Siz bununla razılaşsınız?

Sərhəddə insidentlərlə bağlı suala gəldikdə, sizin verdiyiniz sualı – təhlükəsizlik və etimadın artırılması tədbirləri ilə bağlı sualı mən həmişə Minsk qrupunun həmsədrələrindən eşidirəm. Deyə bilmərəm ki, bəzən Azərbaycan və erməni əsgərləri arasında məsafə 50 metr təşkil edir. Burada hər hansı bir mərkəli niyyətləri həyata keçirmək üçün heç snayper də lazım deyildir. Etimadın artırılması tədbirlərinin yaradılmasının ən yaxşı yolu işğalçı erməni ordusunun Azərbaycan ərazilərindən çıxarılmasına başlamaqdır. Sizin istinad etdiyiniz itkilər Azərbaycan ərazilərində baş verir. Onlar Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda yox, işğal edilmiş ərazilərdə baş verir. Erməni əsgərlərinin orada nə işi var? O əsgərlərin çoxu Ermənistandan cəlb olunub. Onların işğal olunmuş ərazilərdə nə işi var? Ona görə qüvvələrin öz mövqelərindən gəriyyə çəkilməsi mümkün deyildir. Belə olan halda biz torpaqlarımızı əlavə hücumlardan necə müdafiə edə bilərik? Buna görə də Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı siyasətinin uğursuzluğunu, onların Azərbaycanla mübarizədə faktiki məğlub olduğunu nə qədər tez başa düşsə, o qədər də yaxşı olar. Onların statistik göstəricilərinə əsasən bu gün Ermənistanda yoxsulluğun səviyyəsi 40 faizdən artıqdır. Onların statistik göstəricilərinə görə, bu ilin yalnız birinci

rübündə 40 min erməni vətəndaşı Ermənistanı birdəfəlik tərk edib və onlar heç vaxt geri dönməyəcəklər. Bu da işğal siyasətinin nəticəsidir. İndi də onlar hər yerdə şikayət edirlər ki, Azərbaycan təhlükə mənbəyidir. Bizim ölkəmizin torpaqları işğal olunub, onlar bizim üçün və bütövlükdə bütün region üçün təhlükə mənbəyidir. Onlar nə qədər tez bu siyasətin gələcəyinin olmadığını başa düşsələr, – Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq, – münasibətə həllini o qədər tez tapacaq və erməni xalqı da o qədər tez firavan həyat yaşamağa başlayacaqdır.

**Cənab Flin:** Jurnalistlər Azərbaycanda yalandan ittiham olunaraq həbs ediləblər. Seçkilər saxta olub. Mən bu proseslərə cəlb olunan insanlarla danışıqam. Ona görə də Azərbaycanın bu standartları Avropa Şurasının səviyyəsinə yüksəldəcəyini, yoxsa digər ölkələr üçün insan hüquqları üzrə standartları daha da pisləşdirmək baxımından ölkə olacağını gözləyib bilirikmi?

**Prezident İlham Əliyev:** Verdiyiniz qısa sualda iki dəfə yalan danışdınız. Siz iki dəfə yalan dediniz və mən bunu sübut edəcəyəm. İndi isə mənə qulaq asın. Azərbaycan da jurnalistlər ittiham olunmur və 2009-cu ildən həbs olunmayıb. Heç bir kəs. Bu, sizin birinci yalanınızdır. İkinci yalanınız isə seçkilərin saxta olması ilə bağlıdır. Avropa Şurasının Parlament Assambleyası seçkini müşahidə etmək üçün nümayəndə heyəti göndərmişdi və çox güman ki, siz bu nümayəndə heyətinin tərtib etdiyi hesabatla tanış deyilsiniz. Əgər siz hesabatla tanış deyilsinizsə, həmkarlarımızla əlaqə saxlayın. Onlar Azərbaycanda keçirilən seçkiləri müsbət dəyərləndiriblər. Məndən çox beynəlxalq müşahidəçi seçkilərdə iştirak etmişdir, beynəlxalq təşkilatlar tərəfindən bir neçə "exit-poll" keçirilib. Bütün bu təşkilatlar seçkilərin rəsmi nəticələrini dəstəkləyir. Beləliklə, onların da verdiyi qiymət fərqli olmayıb. Avropa Şurası Parlament Assambleyası nümayəndə heyəti göndərmişdi və onların tərtib etdiyi hesabat müsbət olub. O hesabat burada tərtib olunub. Avropa Parlamenti nümayəndə heyəti göndərmişdi, hesabat müsbət olmuşdur. ATƏT-in Parlament Assambleyası da nümayəndə heyəti göndərmişdi, bu da müsbət nəticə vermişdir. Niyə görə siz burada yalan danışırırsınız? Seçkilər azad və ədalətli idi və seçkilərin nəticələri burada bu təşkilat tərəfindən təsdiq olunub. Ola bilsin ki, bu vəziyyət sizin ölkənizdə baş verir.

## BİNƏQƏDİ

Təsisçi:  
**Bineqedi Rayon İcra Hakimiyyəti**

Baş redaktor:  
**Rüfət Mərdanov**

Ünvan:  
**AZ1130, Bakı, Bineqedi rayonu,  
Nizami Nərimanov küçəsi, 75**

Tel.: (012) 563 57 28

E-mail: [bineqedi-qazet@mail.ru](mailto:bineqedi-qazet@mail.ru)

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Bineqedi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnmis, "Azərbaycan" neşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

# Prezident İlham Əliyev: “Dövlət qulluğu hər hansı imtiyaz deyil, məhz insanlara xidmət etmək imkanıdır”

MƏHƏBBƏT ORUCOV

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi ölkədə böyük təntənə ilə qeyd edilmişdir. Bu münasibətlə iyunun 23-də Binəqədi rayonunda da tədbir keçirilmişdir. Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında təşkil olunmuş tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, başçının müavini, RİH başçısı Aparatının şöbə müdürləri, ayrı-ayrı idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək bildirmişdir ki, Azərbaycanın müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu ümum-millət lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi, beynəlxalq aləmdə tanınması sahəsində tarixi xidmətlərindən söz açan X.İsgəndərov bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır: “Ölkə başçısı cənab İlham Əliyev çıxışlarında dafələrlə bildirmişdir ki, hər bir dövlət məmuru başlıca vəzifəsi xalqa layiqli xidmətdir. Prezidentin dövlət və xalq naminə yorulmaz fəaliyyəti hər bir dövlət qulluqçusu üçün layiqli nümunədir. Hər birimiz möhtərəm Prezidentin etimadına layiq şəkildə çalışmalı, dövləti təmsil etdiyimizi unutmamalı, vətəndaşların hüquqlarının qorunması sahəsində məsuliyyətimizi hiss etməliyik”.

Bildirilmişdir ki, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyası ölkəmizdə dövlət quruluşunu və idarəçilik prinsiplərini təsbit edib. Ölkədə dövlət qulluğunun inkişafı sahəsində aparılan islahatların ən mühüm nəti-

cələrindən biri də 2000-ci il iyunun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbulu olmuşdur. X.İsgəndərovun sözlərinə görə, həmin qanunun qəbulu ilə Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, habelə bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilmişdir: “Ölkə başçısının rəhbərliyi ilə respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Bu islahatlarda məqsəd çəvik dövlət idarəçiliyi sisteminin formalaşdırılmasından, insan və vətəndaş hüquq və azadlıqları



nin yüksək dövlət təminatına nail olunmasından, bütövlükdə Azərbaycanın beynəlxalq ələmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında mühüm rol oynayır”.

Son illər Binəqədi rayonunda həyata keçirilən abadlıq-quruculuq və yenidənqurma işlərindən də söz açan X.İsgəndərov bildirmişdir ki, məqsəd sakinlərin firavanlığına nail olmaq, insanlara layiqli xidmət göstərməkdir: “Son iki ildə rayonda “Elektron hökumət” quruculuğu sahəsində bir sıra mühüm işlər görülmüşdür. “Sakinlərin Müraciət Xidməti – 1646”nın yaradılması bu baxımdan xüsusi vurğulanmalı-

dır. 2013-cü ilin fevralından 60 min sakin həmin xidmətə müraciət edib. Müraciətlərin 99 faizinin icrası təmin olunub və bu, yuxarı orqanlara edilən şikayətlərin sayının xeyli azalması deməkdir. Şikayətlərin vaxtında qəbul edilərək baxılması məqsədi ilə sakinlərin sıx yaşadığı ərazilərdə xüsusi köşklər yerləşdirilib. İnsanlar Binəqədi Rayon İcra Hakimiyyətinə gəlmədən şikayət məktublarını həmin köşklərə də ata bilərlər. Rayonda üç yerdə belə köşklər quraşdırılıb və yaxın zamanlarda onların sayı artırılacaq”.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov Dövlət qulluqçularının peşə bayramı barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki,



Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin gəlirlər sektorunun müdiri Elşən Məcidov çıxışlarında rayonda görülən genişmiqyaslı abadlıq-quruculuq işlərindən söz açmış,

Vəliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, kiçik dövlət qulluqçusu Rüstəm Ramazanov III dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Əmr əsasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, müavini İlqar İsmayilov, Aygün Əliyeva, Aparatın İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Lalə Seyxanovaya, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Abdullayeva, Binəqədi RİH başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəliyinin aparıcı mütəxəssisi (kargüzər) Kəmalə Vəliyeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc

təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev, RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aynur Abbasovaya, Aparatın İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Lalə Seyxanovaya, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Abdullayeva, Binəqədi RİH başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəliyinin aparıcı mütəxəssisi (kargüzər) Kəmalə Vəliyeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc

rik edən X.İsgəndərov qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini vermişdir.

Binəqədi RİH başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Asəf Vəliyev bizimlə söhbətində peşə bayramı münasibəti ilə təltif edilməsini böyük sevinc və ruh yüksəkliyi ilə qarşıladığını bildirmişdir: “İxtisas dərəcəsinin artırılması əməyimə verilən yüksək qiymətdir. Bu etimad müqabilində gələcəkdə daha da yaxşı işləməliyik”.

RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, kiçik dövlət qulluqçusu Rüstəm Ramazanov da ona III dərəcəli dövlət qulluqçusu ixtisasının verilməsi ilə əlaqədar çox sevincli olduğunu söylədi: “Bu gün mənim üçün iqiqət bayramdır. Məni növbəti ixtisas dərəcəsinə layiq bildiyinə görə rayon rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.

Binəqədi RİH başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəliyinin aparıcı mütəxəssisi (kargüzər) Kəmalə Vəliyeva da bizimlə söhbətində əməyinin qiymətləndirilməsindən razı qaldığını dedi: “Dövlət qulluğunda işləmək,

bu bayram cənab Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilmişdir: “BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, bu tarixin Azərbaycanda da dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınmışdır. Respublikamızda çalışan çoxsaylı dövlət qulluqçuları peşə bayramlarını artıq 8-ci dəfədir ki, qeyd edirlər. İndi ölkəmizdə fəaliyyət göstərən müxtəlif nazirlik, komitə və digər qurumlarda 30 minə yaxın dövlət qulluqçusu çalışır. 10 mindən çox şəxs isə dövlət qulluqçusu kimi pənsiya alır”.

Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aynur Abbasova və Dövlət Sosial

dövlət qulluqçularının bu prosesdə daha yaxından iştirakının vacibliyini qeyd etmişlər.

Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibəti ilə rayonda fəaliyyət göstərən bir qrup dövlət qulluqçusunun təltif olunması ilə bağlı rayon icra hakimiyyəti başçısının əmrini oxumuşdur. Bildirilmişdir ki, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsi və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.23-cü, 4.1.24-cü bəndləri rəhbər tutularaq, Binəqədi RİH başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, kiçik dövlət qulluqçusu Asəf

ni məsləhətçisi (mühəndis) Rəhil Rəfiyev, 2 saylı Xəzindərlük İdarəsinin Xəzindərlük sektorunun müdiri Elşən Məcidov, Binəqədi Rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi Seymur İsbəndiyarova və Binəqədi Rayon Statistika Şöbəsinin aparıcı məsləhətçisi Tənzilə Əliyevaya təşəkkür elan edilmişdir.

Sonda bir daha tədbir iştirakçıların və mükafatlandırılan dövlət qulluqçularını təbrik edən X.İsgəndərov qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini vermişdir.

Digər qəsəbə sakini Oruc Qarayev də rayon sakinlərinin problemlərinin həllinə xüsusi diqqət və həssas münasibət olduğunu diqqətə çatdırdı: “İkinci dəfədir ki, icra başçısının qəbulunda iştirak edirəm. Hər dəfə də bizi narahat edən məsələlər barədə təkliflər irəli sürürəm. Mühüm məqamlardan biri də odur ki, cənab Prezidentin tapşırığına uyğun olaraq, problemlərin hər birinə nəzarət olunur və bu, öz müsbət bəhrəsini verir”.



Son illər Binəqədi rayonunda həyata keçirilən abadlıq-quruculuq və yenidənqurma işlərindən də söz açan X.İsgəndərov bildirmişdir ki, məqsəd sakinlərin firavanlığına nail olmaq, insanlara layiqli xidmət göstərməkdir: “Son iki ildə rayonda “Elektron hökumət” quruculuğu sahəsində bir sıra mühüm işlər görülmüşdür. “Sakinlərin Müraciət Xidməti – 1646”nın yaradılması bu baxımdan xüsusi vurğulanmalı-

bu bayram cənab Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilmişdir: “BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, bu tarixin Azərbaycanda da dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınmışdır. Respublikamızda çalışan çoxsaylı dövlət qulluqçuları peşə bayramlarını artıq 8-ci dəfədir ki, qeyd edirlər. İndi ölkəmizdə fəaliyyət göstərən müxtəlif nazirlik, komitə və digər qurumlarda 30 minə yaxın dövlət qulluqçusu çalışır. 10 mindən çox şəxs isə dövlət qulluqçusu kimi pənsiya alır”.

Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aynur Abbasova və Dövlət Sosial

ni məsləhətçisi (mühəndis) Rəhil Rəfiyev, 2 saylı Xəzindərlük İdarəsinin Xəzindərlük sektorunun müdiri Elşən Məcidov, Binəqədi Rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi Seymur İsbəndiyarova və Binəqədi Rayon Statistika Şöbəsinin aparıcı məsləhətçisi Tənzilə Əliyevaya təşəkkür elan edilmişdir.

Sonda bir daha tədbir iştirakçıların və mükafatlandırılan dövlət qulluqçularını təbrik edən X.İsgəndərov qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini vermişdir.

# “Açıq qapı” vətəndaş forumu

SİYAVUŞ ƏMİRLİ

Ölkə başçısının 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Binəqədi rayonunda “Açıq qapı” vətəndaş forumlarının keçirilməsi müsbət ənənə halını alıb. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun iştirakı ilə keçirilən bu tədbirlər sakinləri narahat edən məsələləri yerindəcə araşdırmaq, mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədi daşıyır.

Ötən həftə bu qəbildən daha bir tədbir rayonun 28 May qəsəbəsində təşkil olunmuşdu. Qəsəbənin icra nümayəndəliyində keçirilən “Açıq qapı” vətəndaş forumunda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini, Aparatın şöbə müdürləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə qəsəbə sakinləri iştirak etdirdilər.



Qəsəbə sakinləri ilə səmimi söhbət edən RİH başçısı bildirmişdir ki, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Xaləddin İsgəndərov bildirmişdir ki, Binəqədi rayonunda müraciətlərə diqqətlə yanaşılması, şikayətlərin yaranmasına səbəb

olan nöqsanların təhlili, narahatlıq doğuran amillərin müəyyənləşdirilməsi və onları aradan qaldırılması əsas vəzifələrdən biridir. İcra başçısının sözlərinə görə, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərəcarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın

və obyektivliyini, ən başlıcası, ölkə başçısının tövsiyəsinə uyğun olaraq insanlara qaçqın təmin edilməsidir. Görüşdə sakinlər tərəfindən yeni məktəbin, uşaq bağçasının, mədəni-kütləvi tədbirlər evinin, idman zalının inşası, habelə daxili yolların təmiri ilə bağlı qaldırılan məsələlərin gələcəkdə həlli üçün zəruri tapşırıqlar verilmişdir.

Görüşdən razılığını bildirən qəsəbə sakini Süleyman Adıgözəlov bildirmişdir ki, belə tədbirlərin təşkilatı sakinlərdə böyük ruh yüksəkliyi doğurur: “Bir neçə ay əvvəl rayon icra hakimiyyətinin başçısı bizim qəsəbədə oldu və mövcud problemlərin tezliklə aradan qaldırılacağına söz verdi. Bu gün verilən sözün özünü tam doğrultduğunu görürük. Bunun nəticəsidir ki, hazırda qəsəbə sakinlərində məsuliyyət hissi, təşəbbüskarlıq, işgüzarlıq qat-qat yüksəlib”.

Digər qəsəbə sakini Oruc Qarayev də rayon sakinlərinin problemlərinin həllinə xüsusi diqqət və həssas münasibət olduğunu diqqətə çatdırdı: “İkinci dəfədir ki, icra başçısının qəbulunda iştirak edirəm. Hər dəfə də bizi narahat edən məsələlər barədə təkliflər irəli sürürəm. Mühüm məqamlardan biri də odur ki, cənab Prezidentin tapşırığına uyğun olaraq, problemlərin hər birinə nəzarət olunur və bu, öz müsbət bəhrəsini verir”.



## İyul “Təmizlik ayı” olacaqdır

Yaşlıqların və cəmənlərin suvarılması və qorunması, küçə və məhəllələrin süpürülməsi, məişət tullantılarının vaxtında yığılması və daşınmasını təmin etmək, yol kənarlarını, park və xiyabanları alaqlardan təmizləmək və rayonda aparılan abadlıq, quruculuq və təmizlik tədbirlərini davam etdirmək yay aylarında xüsusi əhəmiyyət kəsb edir.

Yay mövsümünün başlanması ilə əlaqədar rayonda abadlıq və təmizlik işlərinin daha intensiv şəkildə aparılmasını gücləndirmək məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətində müvafiq sərəncam imzalanmışdır. Qərara alınmışdır ki, 2014-cü ilin iyul ayı Binəqədi rayon ərazisində “Təmizlik ayı” elan olunsun.

Sərəncamda göstərilir ki, “Təmizlik ayı”nın yüksək səviyyədə keçirilməsi üçün icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə 15 nəfərdən ibarət komissiya yaradılmışdır.

## 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələr Günüdür

# Silahlı Qüvvələr Gününə həsr olunmuş bayram tədbiri

MAIL AĞAXANOV

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə iyunun 25-də Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Binəqədi qəsəbəsində yerləşən "N" sayılı hərbi hissəsində tədbir keçirilmişdir.

Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbi hissələrin komandirləri, əsgərlər və media nümayəndələri iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlamış-

quq etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış, ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətdə olduğu müddətdə müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin cəsarətli addımları sayəsində Bakıda Cəmiş Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşma bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını

sində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi duruma üz ləşmişdi. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yarıtmaz fəaliyyəti nəticəsində kaos, özbaşnalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə ilə üz-üzə qoymuşdu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atılmış, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda mütəvafiq imzalandıqdan son-



qüdrətini və hərbi potensialını artırmaq üçün ciddi addımlar atırdı. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.

Ulu öndərin ideyalarını layiqincə davam etdirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşməne sarsıdıcı zərbə vurmağa qadir olan ordu yaradılmasına nail olub. Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkərlilik səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Prezident İlham

ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən azad edə bilək. Ordumuzun gücünü artırın, hərbiçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə bölgəsinə mütəmadi səfərlər etməsidir. On xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək tədbir iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, inkişaf mərhələlərindən, ordu quruculuğunda əldə olunmuş nailiyyətlərdən söz açan Xaləddin İsgəndərov ulu öndər Heydər Əliyevin Azərbaycan Ordusu ilə bağlı

mandan cənab İlham Əliyevin rəhbərliyi altında son 10 ildə silahlı qüvvələrimiz daha da inkişaf etmiş, onun maddi-texniki bazası, təminatı yüksək səviyyəyə çatdırılmışdır. Ölkə başçısının müvafiq sərəncamı ilə hərbi qulluqçuların məvəciblərinin dəfələrlə artırılması, mənzil şəraitinin yaxşılaşdırılması bir daha göstərir ki, Ali Baş Komandan əsgər və zabitlərin sosial rifa-



dir. Mərasimdə çıxış edən "N" sayılı hərbi hissənin komandiri, polkovnik-leytenant Vasif Ələkbərov ordunun yaranma tarixindən və hazırkı uğurlarından danışıb: "Müasir müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyev qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşmışdır. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərbi elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündəngünə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Milli Ordunun təşkili idi. Əlahiddə Azərbaycan korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti sü-

əsaslandırmağa çalışsalar da, Heydər Əliyevin mahir diplomatı və uzaqgörən siyasəti bu cəhədlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərbi sənətinə marağın güclənməsinə, azər-

ra Milli Ordunun güclənməsi daha da sürətlənmiş, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırıl-



baycanlı zabıt kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsədüfi deyildir ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrilmişdir.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticə-

masına, döyüş ruhunun yüksəldilməsinə nail olunmuşdur. Vətənimizin qorunmasının, işğal altında olan torpaqlarımızın azad olunmasının başlıca amilini ordumuzun daha da möhkəmləndirilməsində görünür ulu öndər tez-tez sənğərlərdə öndər, əsgər və zabitlərlə şəxsən görüşür, ölkənin

Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Hər an müharibəyə hazır olmalıyıq



mübarizə əzmi aşılaraq Ali Baş Komandanın bunlarla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.

Sabitlik, dinamik iqtisadi inkişafı yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və Milli Ordumuzun daha da qüdrətlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialını yüksək səviyyəyə çatdırılmasına yol açmışdır. Fəxrli deyə bilərik ki, bu gün Azərbaycan əsgəri havada, suda və quruda düşməne sarsıdıcı zərbə vurmaq qüdrətinə sahibdir."

səsləndirdiyi müdrik kəlamları mərasim iştirakçılarının diqqətinə çatdırmışdır: "Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsası xalq və onun bir hissəsi olan ordu təşkil edir..." "Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir". İcra hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin ordu quruculuğuna sahəsində böyük xidmətlərindən danışıb: "Güclü ordu güclü dövlət, güclü dövlət isə güclü ordu deməkdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda nizami ordu formalaşmış, onun inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Möhtərəm Prezidentimiz, Ali Baş Ko-

munun yüksəldilməsini dövlətin sosialistionümüli siyasətinin mühüm istiqaməti hesab edir. İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi altında Milli Ordumuz üzərinə düşən başlıca missiyanı yerinə yetirməyə - torpaqlarımızı düşmən işğalından azad etməyə tam qadirdir".

Sonra X.İsgəndərov hərbi hissənin bir qrup əsgər və zabitənin Binəqədi Rayon İcra Hakimiyyətinin Fəxri diplomlarını və hədiyyələr təqdim etmişdir.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra RİH başçısı hərbi hissənin ərazisində gəzmiş və əsgərlərlə birgə nahar etmişdir.

Mərasim tanınmış müğənnilərin konsert proqramı ilə davam etdirilmişdir.

## "Ali Baş Komandanın əmrini gözləyirik"

MAIL

26 İyun - Azərbaycan Silahlı Qüvvələr Günüdür. Uzun illərdir ki, bu tarix ölkəmizdə rəsmi bayram kimi qeyd olunur. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılmışdır. Bu qərar müsəlman Şərqi ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas vermişdir.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas vəzifə Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi. Ordunun maddi-texniki

təminatı demək olar ki, yox idi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlilik və orduya çağırış işi yoluna qoyuldu.

Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və o vaxtdan hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Bu gün Qafqazda ən müasir ordu kimi tanınan Azərbaycan Milli Ordusu Hərbi Hava, Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəğibə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. Azərbaycan MDB ölkələri

arasında hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü dövlətlərdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişləndir.

Başımızın üstünə qara buludlar aldıq bir zamanda Taleh Əhmədov da könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qatılmışdır. O illəri xatırlayan keçmiş döyüşçü topaqlarımızın 20 faizinin işğal edilməsini nizami ordumuzun olmaması ilə əlaqələndirir: "Açıqgözü deyim ki, mən orduya getməklə qəhrəmanlıq etməmişəm. Sadəcə vətənimizi, yurdumuzu, torpağımızı, qorumuşam. Məlum Qarabağ hadisələri başlayan ərzəfələrdə, hər yerdə olduğum kimi, Füzuli rayonunda da könüllülərdən ibarət batalyonlar yaradılmışdır. Mən də öz həmyaşıqlarıma baxıb

qoşuldum onlara. O vaxt rayondakı batalyonlar əsasən öz gücünə silahlandırdı, lazımı silah-sursatı özləri aldılar. Sorhəd kəndlərinin hansında munaqişə olarsa, biz özümüzü ora yerləşirdik. Bir sözlə, Milli Ordu yarana qədər Füzulini beləcə müdafiə etdik".

Keçmiş xatirələrindən danışan döyüşçü 1991-ci ildən 1994-cü ilə kimi bir çox döyüşlərdə iştirak etdiyini dedi: "Qarabağ döyüşləri, əslində, 1988-ci ildən başlayıb. Biz o vaxt sərhəd kəndlərində ov tufəngi ilə keşik çəkirdik.

Amma təpədən dirnağa silahlanmış erməni-rus birləşmələrinin qabağında nə etmək olardı... Bütün bunlara baxmayaraq, biz də fürsət düşəndə öz gücümüzü göstərə bildirdik. Mən Milli Qəhrəman Elxan Zülfiqarov, Seymur Məmmədovla bir yerdə vuruşmuşam. Həmin illərdə ölkədə vahid komandanlığın olmaması bizə müəyyən uğursuzluqlar gətirirdi. Amma 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hər şey dəyişdi. Məhz ulu öndərin rəhbərliyi altında 1994-cü ilin yanvarında keçirilən Horadiz əməliyyatında 22 kənd azad olundu".

Keşməkeşli döyüş yollarından danışan müharibə veteranı yaralandığı günü belə xatırlayır: "1992-ci ildə Füzuli rayonunun Yuxarı Veysəlli kəndi alınan gün yaralandım. Həmin gün ermənilər 11 nəfər əliyalın kənd sakinini öldürmüşdülər. Kəndə köməyə gəndə məni vurdular. Yaram elə də ağır olmadığı üçün sağalıb yenidən cəbhə dostlarımla arasına qayıd bildim. Biz o vaxt könüllülər desətində 41 nəfərdən ibarət



kəşviyyət bölüyündə xidmət edirdik. 1992-ci ildə xəbərlər mühasirəyə düşən OMON-a köməyə gəndə zaman bizim dəstənin uşaqları 30-a yaxın erməni öldürdülər, birini isə əsir götürdük (sonradan onu bir əsgərimizin cənəzası ilə dəyişdilər)".

1995-ci ilin oktyabr ayından ordudan tərxis olunmuş

müharibə veteranı Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin əmrini gözləyir: "Bu yaxınlarda bir qrup keçmiş döyüş yoldaşımı birlikdə Ali Baş Komandanımla görüşməyə gəndə müraciət etmişik. Könüllü olaraq orduya yollanmağa, döyüş təcrübəmizi gənclərə aşılamağa, bir sözlə, ön sırada olmağa çalışırıq".

# Binəqədi rayonunda fəaliyyət göstərən istehsal müəssisələrinin sərgisi keçirilib

ESMİRA

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində ölkədə sahibkarlığın inkişafı istiqamətində silsilə tədbirlər həyata keçirilir. Təbii ki, özəl sektorun inkişafı həm ölkə iqtisadiyyatının şaxələndirilməsinə, həm də işsizliyin aradan qaldırılmasına şərait yaradır. Sahibkarlıqla bağlı bütün işlər ardıcılıqla ilə seçilir və sistemli olaraq yerinə yetirilir.

Dövlət başçısının bilavasitə tapşırığı ilə ölkədə sahibkarlığın inkişafı ilə bağlı görülən işlər Binəqədi rayonunda da uğurla davam etdirilir. İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə rayonda müxtəlif layihələr həyata keçirilir.

Binəqədi rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün kifayət qədər geniş imkanlar yaradılıb.



Bununla bağlı rayonda silsilə tədbirlər, görüşlər və sərgilər təşkil olunur.

İyunun 27-də Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Binəqədi Rayon İcra Hakimiyyəti, "Binəqədi sahibkarları" İctimai Birliyinin dəstəyi ilə "Sənaye ili" çərçivəsində rayon ərazi-

sində fəaliyyət göstərən müəssisə, zavod və fabriklərin istehsal etdiyi müxtəlif təyinatlı məhsulların sərgisi keçirilmişdir.

Sərgidə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, müavinlər – Vüsar İsmayılov, Aygün Əliyeva,

İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, "Binəqədi sahibkarları" İctimai Birliyinin sədri Yusif

Ağayev və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Mərasimi giriş sözü ilə açan Binəqədi RİH başçısının birinci müavini İlqar Süleymanov icra hakimiyyəti ilə yerli sahibkarlar arasındakı əlaqələrin gündən-günə möhkəmləndiyini qeyd etmiş, bu əlaqələrin rayonun sosial-iqtisadi inkişafı üçün əlverişli zəmin yaratdığını bildirmişdir.

Sərgidə 22-si sənaye, 9-u qida ilə bağlı olmaqla 70-ə yaxın sahibkarlıq müəssisəsi iştirak etmişdir. "Bakı Poladtökme" ASC, "Xırman" MMC, "Saba" MMC, "Coca-Cola" və s. kimi tanınmış müəssisələr öz məhsullarını nümayiş etdirmişlər.

Burada ərzaq, qida, geyim, sənaye və tikinti məhsulları, qənnadı və çörək-bulka məmulatları, habelə sərnişinləyici içkilər, yağ və



süd məhsulları da sərgilənmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin məsul işçiləri nümayiş edilən məhsullarla yaxından tanış olmuş, onların keyfiyyəti və istehsal prose-

si ilə maraqlanmış, müəssisə rəhbərləri ilə fikir mübadiləsi aparmışlar.

Sonda sərgidə nümayiş etdirilən məhsullar ziyarətçilərə paylanmışdır.

## "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzusunda təlim

ESMİRA URUCOVA

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında 23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənc dövlət qulluqçuları üçün "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzusunda təlim keçirilmişdir.

Təlimdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov, Binəqədi RİH başçısı Aparatının şöbə müdiri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Raci Qurbanov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və rayonda fəaliyyət göstərən dövlət orqanlarının gənc əməkdaşları, həmçinin ərazi ilk partiya təşkilatlarının nümayəndələri iştirak etmişlər. Təlimin təşkilində əsas məqsəd gənc dövlət qulluqçularını və dövlət qulluğuna qəbul olmaq istəyənləri dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularını tərəfindən ictimai maraqlara cavab verən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi haqqında məlumatlandırmaq olmuşdur.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov dövlət qulluqçularının peşə bayramları münasibətilə təbrik etmiş və təlimin əhəmiyyətindən danışıb. R.Göyüşov tarixin bütün dövrlərində etik davranış qaydalarının tənظیمçisi və qoruyucusu olduğunu, ölkəmizdə dövlət qulluqçularının etik davranış qaydalarını tənظیمçisi və qoruyucusu olduğunu, 2000-ci il may ayının 30-da qəbul edildiyini diqqətə çatdırıb. Sədr dövlət qulluğu sahəsində mütərəqqi qanunvericilik aktlarının mövcudluğunu, 2000-ci il iyulun 21-də "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edildiyini bildirmişdir. Dövlət qulluqçularının etik davranış qaydaları



lının etik davranış qaydaları haqqında qanunda mühüm məsələlərin əks olunduğunu qeyd edən natıq bu prinsiplərin dövlət qulluğunda çalışan hər kəs üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. R.Göyüşov çıxışının sonunda belə maarifləndirici tədbirin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov mövcud qanunvericilik aktlarından danışıraq dövlət qulluğunun Azərbaycan Respublikasının Konstitusiyası, "Dövlət qulluğu haqqında" Qanun və digər normativ-hüquqi aktlarla tənظیمçisi olduğunu qeyd etmişdir. O, idarəçilik, dövlət qulluğunda kateqoriyalar, etik davranış prinsipləri, mövcud standartlar haqda tədbir iştirakçılarına məlumat vermişdir: "Dövlət qulluğu haqqında" Qanuna görə, dövlət qulluqçusu məsul dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilənlər Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Dövlət qulluqçusunun qarşısında qoyulan əsas vəzifələr xalqa və dövlətçiliyə sədaqətə xidmət etməkdir, vətəndaşların hüquq və azadlıqlarını qorumaqdan, əxlaqı, mənəviyyatı, insanlarla rəftarı, qəbul etdiyi qərarları ilə rəsmi orqanlara hörmət qazandırmaqdan, vətəndaşların və dövlətin maraqlarını uzlaşdırmaqdan, vətəndaşların və dövlətin maraqlarını uzlaşdırmaqdan ibarətdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev çağdaş, sivil, demokratik vətəndaş cəmiyyətinin tələblərinə tam cavab verən dövlət idarəçiliyi sisteminin daim inkişaf etdirilməsi üçün dövlət qulluqçularının qarşısında əlavə vəzifələr də qoymuşdur.

Ölkə başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqları durur. Bu siyasətin uğurla həyata keçirilməsində dövlət qulluqçularının öz payı var. Ümummilli lider Heydər Əliyevin tələblərinə tam cavab verən dövlət idarəçiliyi sisteminin daim inkişaf etdirilməsi üçün dövlət qulluqçularının qarşısında əlavə vəzifələr də qoymuşdur.

Ölkə başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqları durur. Bu siyasətin uğurla həyata keçirilməsində dövlət qulluqçularının öz payı var. Ümummilli lider Heydər Əliyevin tələblərinə tam cavab verən dövlət idarəçiliyi sisteminin daim inkişaf etdirilməsi üçün dövlət qulluqçularının qarşısında əlavə vəzifələr də qoymuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya qarşısına qoyulan məqsədlərə çatmaq üçün tələb olunan bütün işləri uğurla həyata keçirir. Əsas məqsəd dövlət qulluğu sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi, dövlət orqan-

larında insan resurslarının idarə edilməsində mövcud çatışmazlıqların aradan qaldırılması, dövlət orqanlarının kadrlarının inkişaf etdirilməsi və ondan effektiv istifadə, insan resurslarının idarə edilməsi sahəsində qabaqcıl texnologiyaların tətbiqi, yüksək mənəvi və etik dəyərlərə, bilik, bacarıq və şəxsi keyfiyyətlərə malik dövlət qulluqçularını heyətinin

dövlət qulluğu vəzifələrinin tutulması zamanı vəzifənin təsnifatının və funksiyalarının nəzərə alınması, həmçinin dövlət orqanından asılı olmayaraq bu vəzifələrə iddia edən şəxslər üçün ümumi tələblərin müəyyən edilməsi məqsədilə müvafiq tədbirlər görülmüşdür".

Etik davranış qaydaları sahəsində beynəlxalq qanunvericiliyin mövcudluğunu qeyd edən sektor müdiri dövlət qulluqçuları üçün etik davranış qaydaları haqqında qanunda vicdanlı davranış, loyallıq, ictimai etimad, maraqların toqquşması, əmlakdan istifadə, mədəni davranış və digər prinsiplərin olduğunu bildirmiş və bu prinsiplər haqda ətraflı danışıb. Effektiv idarəçilik prinsiplərindən danışan Vüqar Əsgərov Binəqədi Rayon İcra Hakimiyyətinin təbii elektron xidmətlərin vətəndaşların etimadının artırılması istiqamətində böyük bir addım olduğunu vurğulamışdır.



sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Raci Qurbanov təmsil etdiyi təhsil ocağında mövcud olan "Dövlət qulluğu və kadrlar siyasəti" kafedrası haqqında məlumat vermişdir. O, kafedranın respublikada analoqu olmadığını, başqa heç bir tədris müəssisəsində belə bir kafedranın fəaliyyət göstərmədiyini qeyd etmişdir. R.Qurbanov etik davranış prinsiplərindən danışmış və praktiki misallar əsasında dövlət qulluqçularının nümunəvi davranış barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Təlimin sonunda qonaqlar tədbir iştirakçılarına suallarını cavablandırmışlar.

sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Raci Qurbanov təmsil etdiyi təhsil ocağında mövcud olan "Dövlət qulluğu və kadrlar siyasəti" kafedrası haqqında məlumat vermişdir. O, kafedranın respublikada analoqu olmadığını, başqa heç bir tədris müəssisəsində belə bir kafedranın fəaliyyət göstərmədiyini qeyd etmişdir. R.Qurbanov etik davranış prinsiplərindən danışmış və praktiki misallar əsasında dövlət qulluqçularının nümunəvi davranış barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Təlimin sonunda qonaqlar tədbir iştirakçılarına suallarını cavablandırmışlar.

## "Narkomaniyaya yox deyək!"



MƏİL

Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının, Binəqədi qəsəbə ərazi ilk partiya təşkilatının və Binəqədi qəsəbəsi Mərkəzi Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək!" şüarı altında "Bəşəriyyətin bəlası" adlı tədbir keçirilmişdir.

Tədbirdə YAP Binəqədi qəsəbə ərazi ilk partiya təşkilatının sədri Ağabala Musayev, YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Əlimərdan Sultanov, Binəqədi qəsəbəsi Mərkəzi Mədəniyyət Evinin direktoru Zivər Abbasova, 35 sayılı şəhər poliklinikasının həkimi Rövşən Həsənov, habelə ərazi ilk partiya təşkilatının üzvləri və qəsəbə aqsaqqalları iştirak etmişlər.

Tədbirdən əvvəl qonaqlar Binəqədi qəsəbəsi Mərkəzi Mədəniyyət Evi tərəfindən nümayiş olunan, "Narkomaniyaya yox deyək!" şüarını özündə əks etdirən müxtəlif rəsm əsərləri ilə tanış olmuşlar.

Mərkəzi Mədəniyyət Evinin direktoru, YAP Binəqədi rayon təşkilatının Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zivər Abbasova tədbirin Mədəniyyət və sənaye sahəsində böyük əhəmiyyətini bildirmişdir. O, müasir dövrün ən böyük balalarını danıyan narkomanlığın cəmiyyətdə böyük fəsadlara gətirib çıxardığını qeyd etmişdir. Z.Abbasova respublikada narkomanlığa qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirildiyini, gənclərin sağlamlıq həyat tər-

zində üstünlük vermələrinin vacibliyini qeyd etmişdir.

YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Əlimərdan Sultanov tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb, partiya təşkilatının zərərli vərdislərə əleyhinə keçirdiyi maarifləndirici tədbirlərdən söz açmışdır. Gənclərin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinin vacibliyini qeyd edən Ə.Sultanov yaşlı nəslin gənclərə düzgün yol göstərməsinin, maarifləndirici tədbirlərin mütəmadi hal almasının əhəmiyyətindən danışıb.

YAP Binəqədi rayon təşkilatı Binəqədi qəsəbə ərazi ilk partiya təşkilatının sədri Ağabala Musayev narkomanlığa qarşı aparılan mübarizə tədbirlərindən söz açmışdır. O, Binəqədi rayonunda narkomanıya, tütün, alkoqol kimi zərərli vərdislərə qarşı tədbirlərin daim keçirildiyini diqqətə çatdırıb, hazırda Ermənistanın işğal altında olan ərazilərimizdə narkotiklərin əkil bəcərlənməsinin bütün bəşəriyyət üçün təhlükəli olduğunu vurğulamışdır.

Tədbirdə çıxış edən 35 sayılı şəhər poliklinikasının həkimi Rövşən Həsənov narkotik vasitələrə meyilli şəxslərin müxtəlif xəstəliklərə tutulduğunu diqqətə çatdırıb. Narkotiklərdən uzaq olmağın vacibliyini qeyd edən R.Həsənov gəncləri sağlamlıq həyat tərzi yaşamağa çağırmışdır.

Sonra tədbirdə çıxış edən qəsəbə aqsaqqalları narkomanlığın fəsadlarından danışıb, gənclərin bu kimi zərərli vərdislərdən uzaq olmalarının vacibliyini vurğulamışlar.

# Qədim Xocəsən yeni inkişaf yoluna qədəm qoyur

SİYAVUŞ ƏMİRLİ

**300** ildən artıq yaşı olan Xocəsən kəndi Binəqədi rayonunun qədim yaşayış məskənlərindən biridir. Tarixi mənbələrə görə, bu kənd XVII əsrdə yaşayış tacir Xoca Həsənin şərafına belə adlandırılıb. Qədim İpək yolunun üstündə yerləşən kəndin arxa hissəsi Qobu dağları, ön hissəsi isə Kiçik və Böyük Daş adlanan dağlarla əhatə olunub. Kənddə vaxtilə üç qəbilə olub: yarəhmədlilər (Dağıstandan gələnlər), çobanlar (Siyəzəndən gələnlər) və hamamçılar (Qubadan gələnlər). Bu kənddə qədim dövrlərdən 3 ovdan (su yığıb saxlamaq üçün yeraltı hovuz) mövcud olub. Onlardan biri – “ortalıq” adlanan ovdan dağılıbsa da, digər ikisi hazırda kəndin ərazisindədir. Kənddən təxminən 1000 metr şimalda (indiki “Pepsi” zavodunun yaxınlığında) isə qədim Şah Abbas karvansarası olub.

Son 15 ildə sürətlə böyüyən kənd hazırda qəsəbə statusu alıb. Uzun illər baxımsızlıqdan əziyyət çəkən qəsəbə bir neçə ildə sürətli inkişaf yoluna qədəm qoyub. Qəsəbə sakinləri son iki ildə burada geniş vüsət almış abadlıq-quruculuq işlərindən razılıq edirlər. Sakinlərin qənaətinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən abadlıq-quruculuq işlərinin müsbət nəticələrindən daha çox bəhrələnmənin inzibati ərazi vahidlərindən biri də məhz Xocəsən qəsəbəsidir. Qəsəbənin inzibati ərazisinə Xocəsən və Sulutəpə qəsəbələri daxildir.

Xocəsən bələdiyyəsi 2003-cü ildə yaradılıb. Bələdiyyənin inzibati ərazisi Xocəsən, Sulutəpə və 28 May qəsəbələrindən ibarətdir. Qəsəbədə son iki ildə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən aparılan işlər sistemli və ardıcıl olması ilə diqqəti çəkir. Burada həyata keçirilən işlərlə tanışlıq məqsədilə qəsəbəyə yollanaraq sakinlərlə söhbət etdik. Uzun illər müxtəlif problemlərdən əziyyət çəkmiş qəsəbə sakinləri görülən işlərdən razılıqlarını bildirdilər.

## İki il ərzində Xocəsən qəsəbəsində nə dəyişib?

Bir qədər keçmişdən başlayaq. İki il öncə Xocəsən və Sulutəpə qəsəbələrində yaşayan sakinlərin ən ağırlı problemlərindən biri hər iki yaşayış məskəni birləşdirən mərkəzi yolun



bərhad vəziyyətdə olması idi. Qışda qar və yağışdan, yayda isə toz-torpaqdan bu yolda hərəkət etmək çox çətin idi.

başısının müvafiq sərəncamı rayonun bütün yaşayış sahələri kimi, Xocəsəndə də böyük abadlıq-quruculuq işləri ilə müşayiət olundu. Sulutəpə qəsəbəsindəki mərkəzi yol qısa vaxtda müasir səviyyədə təmir edildi, burada müasir işıqlandırma sistemi quraşdırıldı. Qəsəbənin digər yollarına da asfalt örtüyünün döşənməsi sakinlərin böyük razılığı ilə qarşılandı.

Ciddi problemlərdən biri də Bakı-Şamaxı yolundan qəsəbəyə aparılan yolun darısqal olması idi. Bu səbəbdən, uzunmüddətli tıxaclar yaranırdı. Az vaxt ərzində həmin yol genişləndirilərək yenidən quruldu. Digər problemlərdən biri məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı idi. Bu da vətəndaşların haqlı narazılıqlarına gətirib çıxarırdı. Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə



ağ günə çıxacaq. Uzun müddətdir ki, burada yaşayıram. Tam səmimi deyirəm ki, bu qəsəbədə son iki ildə olduğu kimi abadlıq-quruculuq işlərinin aparıldığını şahidi olmamışam. Görülən işlər dövlətimizin öz vətəndaşlarına qayğısının nəticəsidir.

mizin siması xeyli dərəcədə dəyişib. Xocəsəndə ilk dəfə olaraq yeni park salınaraq sakinlərin ixtiyarına verilib.

## Məişət tullantıları problemi həll olunub

Qəsəbədə məişət tullantılarının daşınmasına ciddi nəzarətin edildiyini diqqətə çatdıran Xocəsən bələdiyyəsinin sədri Məhərrəm Əsgərov bildirdi ki, bu məqsədlə xüsusi təyinatlı texnika alınıb: “Xocəsən bələdiyyəsi ərazisində yerləşən Sulutəpə, Xocəsən, 28 May qəsəbələrində, “Motodrom”, “Çiçək” yaşayış massivlərində məişət tullantıları hər gün poliqonlara daşınıb. Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və yaxından dəstəyi ilə bələdiyyə ərazisində məişət tullantılarının daşınması məqsədilə 1 ədəd xüsusi təyinatlı texnika, 2 ədəd özüboşaldan

müddətdə Ruslan Allahverdiyev küçəsi, döngə 15-də yeni kanalizasiya xətlərinin çəkilişinin də şahidi olduq. Həmsöhbətimiz Teymur Həsənov bildirdi ki, uzun müddət kanalizasiya problemindən əziyyət çəkiblər: “Hazırda qəsəbə bələdiyyəsinin köməyi ilə burada yeni kanalizasiya xətləri çəkilir. Övvəllər məişət tullantılarını atmağa yer tapmırdıq. İndi isə küçəmizdə zibil yeşikləri qoyulub və tullantılar gündəlik daşınıb.”

## Paytaxtın “Qorb qapısı” tanınmaz dərəcədə dəyişib

Hazırda Bakı-Şamaxı yolunun 28 May və Xocəsən qəsəbələrindən keçən hissəsi əsaslı şəkildə yenidən qurulur. Bakı-Şamaxı yolu boyunca həyata keçirilən təmir-tikinti işləri tam yekunlaşmasa da, ətrafdakı yaşillıq

Paralel olaraq Xocəsən qəsəbəsi ərazisindəki yolkənarı hasarlara müasir üzlük daşlar vurulur, landşaft elementlərindən ibarət maraqlı kompozisiyalar yaradılır. Hazırda Şamaxı istiqamətindən gələn yolun Binəqədidən keçən hissəsinin hər iki tərəfində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, magistral yol genişləndirilir. 28 May qəsəbəsindən başlayaraq Xocəsən qəsəbəsində ərazini əhatə edən abadlıq-quruculuq işləri xüsusilə diqqəti cəlb edir.

Müasir tələblər səviyyəsində həyata keçirilən abadlıq işləri “Yuxarı Sulutəpə” və “Çiçək” yaşayış massivlərinin sakinlərini də sevindirir. Bakı Dövlət Universitetinin müəllimi Müşfiq Mustafayev görülən işləri təqdir edir: “5 ildən artıqdır ki, “Çiçək” qəsəbəsində yaşayıram. İnanmazdım ki, qəsəbəmiz qısa müddətdə bu dərəcədə gözəlləşər. Abadlıq işləri təkə yol boyu aparılıb, ərazidə olan fərdi evlərin də fasadları, dam örtükləri dəyişdirilib. Köhnə və primitiv darvazalar yeniləri ilə əvəz edilir. Görülən işlərə görə məhəllə sakinləri andından dövlətimizin başçısına öz dərin təşəkkürümü bildiririk.”

Bakı-Şamaxı yolunda sakinlərin təhlükəsiz və rahat gediş-gəlişinin təmini məqsədilə yerüstü keçidlər, dayanacaqda da quraşdırılıb. Ərazinin relyefinə uyğun quraşdırılan bu cür müasir dayanacaqdan Bakı şəhərində



Qəsəbə sakinləri dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir müsbət nəticə yox idi.

2012-ci ilin yazında isə burada vəziyyət müsbətə doğru dəyişməyə başladı. Ölkə

problem qısa zamanda köklü həllini tapdı, bu məqsədlə zəruri texnika və işçi qüvvəsinin ayrılması təmin edildi. Həyata keçirilən abad-

Qəsəbə başdan-baş adlandırılıb. İndi fəxrli deyə bilirik ki, biz bu qəsəbədə yaşayıyıq. Yaradılan gözəllikləri qoruyub saxlamaq qəsəbənin hər bir sakininin borcudur.”

## Sahibkarlar da razılıq edirlər

Fərdi sahibkar Sarı Zamanov da qəsəbədə aparılan işlərlə bağlı razılığını ifadə etdi: “Övvəllər küçələrin təmizliyi, zibil tullantılarının daşınması ilə bağlı ciddi problemlər mövcud idi. Ancaq son vaxtlar demək olar ki, bu problemlər aradan qalxıb. Məişət tullantıları gündəlik daşınıb, küçələrimiz süpürülür. İş adamı kimi, çalışırıq ki, obyektlərimizin yerləşdiyi ərazini təmiz saxlayaq və bununla da həm yerli bələdiyyəyə, həm də icra nümayəndəliyinə kömək göstərək.”

Digər sahibkar Şeyda Məmmədov da qəsəbədə son iki ildə həyata keçirilən abadlıq-quruculuq işlərinin sakinlər tərəfindən rəğbətlə qarşılandığını diqqətə çatdırdı: “Son zamanlar qəsəbə-



“Kamaz”, 1 ədəd avtoqreyder alınmışdır. 242 ədəd yeni konteyner alınaraq ayrı-ayrı küçələrdə yerləşdirilmişdir. Bundan əlavə, 6 yerdə məişət tullantılarının müvəqqəti toplanması meydançaları tikilmişdir. Lakin ərazinin təmizliyinin qorunub saxlanılması üçün sakinlərin də dəstəyinə ehtiyacımız var. Əhalinin bu sahədə mütəmadi olaraq maarifləndirilməsinə çalışırıq və bu iş öz bəhrəsini verməkdədir.”

göz oxşayır. Bu il Binəqədi RİH tərəfindən Xocəsən qəsəbəsində ilk park salınıb. Sulutəpə parkında əhalinin asudə vaxtının səmərəliliyinin təmini məqsədilə oturmaçılar, uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər, digər idman avadanlığı quraşdırılıb. Hazırda parkın ərazisi Bakı-Şamaxı magistral yolu istiqamətində genişləndirilməklə abadlaşdırma və yerdənqurma işləri aparılır, yeni yaşılıqlar, rekreasiya əraziləri yaradılır.

ilk dəfə olaraq məhz Binəqədi rayonunda istifadə olunur. Hər tərəfdən şüşə ilə əhatə olunmuş bu dayanacaqda sakinlər küləkli, yağışlı, qarlı havadan rahatlıqla qoruna biləcəklər.

Bir sözlə, son iki ildə həyata keçirilən işlər Binəqədi rayonunda real inkişafın göstəricisidir. İnanırıq ki, ölkə başçısının diqqət və qayğısı ilə yeni-yeni uğurlara imza atan Binəqədi rayonu bu nailiyyətlərin miqyasını daha da genişləndirəcək.

## Biləçəri bələdiyyəsinin komandası birinci oldu

MƏLİK AĞAXANOV

İyunun 24-də Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Sağlam gənclik-sağlam cəmiyyət” layihəsi çərçivəsində “Mini-futbol” birinciliyinin final mərhələsi keçirilmişdir.

1999-2000-ci il təvəllüdləri arasında keçirilən birincilikdə hər birində 12 nəfər olmaqla 10 komanda iştirak etmişdir. Gərgin mübarizə şəraitində keçən yarışda 1 yerə Biləçəri bələdiyyəsinin komandası, II

yerə Binəqədi rayon bələdiyyəsinin komandası, III yerə isə “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin komandası layiq görülmüşlər.

Mükafatlandırma mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Aparat rəhbəri Qabil Qafarov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun məsləhətçisi Ramil Cəfərov, Binəqədi rayon bələdiyyəsinin sədri Fəzail Babayev və idman ictimaiyyətinin digər nümayəndələri iştirak etmişlər.

Birincilikdə uğurlu nəticə göstərən futbolçuları təbrik edən Qüdsi Bayramov bildirmişdir ki, dünyada sevilən idman növlərindən olan futbol respublikamızda da populyardır: “Son illər ölkədə digər idman növlərində olduğu kimi, futbolun inkişafı sahəsində də bir sıra tədbirlər həyata keçirilmişdir. “2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın qəbulu bu idman növünün yüksəlişinə ciddi təkan vermişdir. Paytaxtla yanaşı, bölgələrdə futbolun inkişafına xidmət edən yüzlərlə meydanca tikilmiş və ya təmir edilərək gənclərin istifadəsinə verilmişdir. Paytaxtın digər rayonları ilə yanaşı, Binəqədi

rayonunun yaşayış məhəllələrində də müasir standartlara cavab verən mini-meydançalar inşa olunmuşdur.”

Gənclər Fondunun əməkdaşı Ramil Cəfərov gənc nəslin zərərli vərdişlərdən uzaq olmalarında, onların asudə vaxtlarının səmərəli təşkilində idmanın, o cümlədən futbolun əhəmiyyətini diqqətə çəkmiş, yarışın təşkilində göstərdiyi dəstəyə görə Binəqədi Rayon Gənclər və İdman İdarəsinə, habelə YAP Binəqədi rayon təşkilatına dərin təşəkkürünü bildirmişdir.

Sonda qalib komandalar kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

## Yol-nəqliyyat infrastrukturunu təkmilləşdirilir

M.ORUCOV

Biləçəri qəsəbəsində uzun illərdən bəri yığılıb qalmış problemlərin həlli istiqamətində son vaxtlar xeyli iş görülmüb.

Biləçəri qəsəbə icra nümayəndəliyinin mühəndisi Osman Qasimov qəzetimizə açıqlamasında bildirib ki, Binəqədi Rayon İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı əsasında hazırda qəsəbədə yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Qəsəbə ərazisində əsas magistralara çıxan yollara asfalt örtüyü döşənir. Hazırda Teymur Yaqubov küçəsində

yerləşən 22, 24 və 26 saylı binaların hündürləri və Natəvan küçəsi asfaltlanır. Bundan əlavə, rayonun Biləçəri qəsəbəsinin küçə və parklarında yaşılıqlar salınıb, dekorativ ağac və kollar əkilib.

Osman Qasimovun sözlərinə görə, son iki ildə qəsəbədə misli görünməmiş abadlıq-quruculuq işləri həyata keçirilib: “Uzun illərdir ki, Biləçeridə yaşayıram. Amma indiyədək belə abadlıq işlərinin aparıldığını şahidi olmamışam. Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə qəsəbənin mərkəzi küçə və yollarında genişmiqyaslı təmir-tikinti işlərinə başlanı-

lib. Görülən işlər noticəsində Y.Hüseynov, A.Zeynallı, Ordubadı, Natəvan və digər küçələr genişləndirilib, köhnə sakilər yeni səki daşları ilə əvəzlənib, ərazidə asfaltlama işləri həyata keçirilib. Ayrı-ayrı küçələrdə yerləşən 18-ə yaxın yaşayış binasının blok və fasadları yüksək səviyyədə təmir olunub. Əksər qəsəbədəxali yollara asfalt örtüyü döşənib. Yaşayış binalarının dam örtüyü dəyişdirilib və yaxud təmir olunub.”

İcra nümayəndəliyinin əməkdaşının sözlərinə görə, hazırda qəsəbədə kanalizasiya sisteminin yenidən qurulması istiqamətində ciddi işlər görülür.

# Təhlükəsiz yollar: avtoqəzələrin aradan qaldırılmasında ictimai maarifləndirmə

ESMİRA URUCOVA

Azərbaycan iqtisadi cəhətdən gücləndikcə insanların firavanlığı naminə mühüm layihələr həyata keçirilir, vətəndaşların sosial rifah halı yüksəlir. İctimai həyatın ən müxtəlif sahələrində həyata keçirilən islahatlar yalnız bir ali məqsədə – insan amilinin yüksəlişinə xidmət edir.

Əhalinin firavan yaşayışını təmin edən təhlükəsizlik, rahatlığı naminə həyata keçirilən mühüm layihələrdən biri də müasir tələblərə cavab verən yol-nəqliyyat infrastrukturunun formalaşdırılması, yeni körpülərin, keçidlərin, yol ötürücülərinin inşasıdır.

İndi təkcə paytaxt Bakıda deyil, bölgələrdə də insanların yollarda rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün hər cür şərait yaradılıb. Respublikamızın magistrallar yollarında təhlükəsizliyin qorunması məsələsi də xüsusi diqqət mərkəzindədir. Bu məqsədlə yollarda dünya standartlarına cavab verən texniki vasitələr quraşdırılıb. Əminliklə demək olar ki, hazırda respublikanın avtomobil yolları təhlükəsizliklə bağlı müəyyən edilmiş standartlara tam cavab verir.

Yol hərəkəti sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması da davamlı prosesə çevrilib. Azərbaycan hələ 1997-ci ildə "Yol hərəkəti haqqında" Vyana Konvensiyasına, 2000-ci ildə isə "Təhlükəli yüklərin beynəlxalq daşımalarının Avropa sazişi"nə, "Sürücülük hüququndan məhrum olunanın qarşılıqlı tanınması barədə" Avropa Konvensiyasına qoşulub. Bütün bunlar ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin təminatı məqsədilə həyata keçirilib.

Azərbaycanda "Yol hərəkəti haqqında" Qanun 1998-ci

ilin iyulundan qüvvəyə minib və ötən illərdə zamanın tələbinə uyğun olaraq təkmilləşdirilib. Bu mühüm sənəddə sürücü və piyadaların hüquq və vəzifələri geniş əksini tapıb. Beynəlxalq hüquq normaları əsasında hazırlanaraq qəbul edilmiş qanunda yol hərəkəti təhlükəsizliyinin təminatına xidmət edən müddəalar öz əksini tapıb. Qanun yol hərəkəti qaydalarının, küçə və yollarda təhlükəsiz hərəkətin təmin edilməsi üçün profilaktiki tədbirlərin keçirilməsinin hüquqi əsaslarını təmin edir.

## Geniş və rahat yollar göz oxşayır

Azərbaycan dövləti avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və bu sahədə zəruri infrastrukturun formalaşdırılması məsələlərinə xüsusi diqqətlə yanaşır. Paytaxt Bakıda yollar genişləndirilib, nəqliyyat vasitələrinin, eləcə də piyadaların hərəkəti üçün lazımı şərait yaradılıb. Son illərdəki paytaxtın əsas avtomagistralları ikitərəfli, darsıqal idi və bu da saatlarla davam edən insanların əsəblərini tarıma çəkən tıxacları yaranmasına səbəb olurdu.

Küçələrdə işıqforların, keçidlərin az olması təhlükəli vəziyyət yaradırdı. Nəqliyyat vasitələri sola və ya sağa dönməyə, yol ayrıcından keçməyə, ötmə əməliyyatı apararkən sürücülər mütləq səs signalı verməli və ya öz hərəkətini müvafiq ol işarələri ilə nizamlamalı idilər. Dumanlı hava şəraitində, yollar buz bağlayanda hərəkətin təhlükəsizliyini təmin etmək daha da çətinləşirdi. Zaman keçdikcə yollardakı vəziyyət müsbət istiqamətdə dəyişməyə başladı.

İnsanların və nəqliyyat vasitələrinin daha çox olduğu paytaxt Bakıda yolların təhlükəsizliyi xüsusi diqqət mərkəzindədir. Son illər hər birimiz paytaxtın küçə və yollarında intensiv tikinti işlərinin aparıldığına şahid oluruq. Yolların mümkün qədər genişləndirilməsinin, görüntüyə mane olan vasitələrin aradan qaldırılmasının yalnız bir məqsədi var: nəqliyyat vasitələrinin və piyadaların fasiləsiz, rahat və təhlükəsiz hərəkətinə şərait yaratmaq.

Nəqliyyat vasitələrinin ilə-dən-ile çoxaldığı bir şəraitdə yolların əsaslı təmiri, o cümlədən yol hərəkətinin nümunəvi təşkili təhlükəsizlik üçün zəmin yaradır. Bakıda inşa olunan yolötürücü qovşaqlar bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bu, şəhərdə sıxlığı, tıxacların qarşısını alır, nəqliyyat vasitələrinin rahat hərəkətinə imkan verir. Məsələn, əvvəllər Atatürk prospektində (Ayna Sultanovanın heykəlinə "Gənclik" metrosu istiqamətində) hərəkət edən nəqliyyat vasitələri sağa və ya sola dönməyə təhlükəli vəziyyətə üzülürdülər. Burada sıxlıq rahat hərəkətə mane olurdu. İstifadəyə verilən yeraltı ötürücü qovşaq bu problemi tamamilə aradan qaldırdı. İndi nəqliyyat vasitələri burada fasiləsiz, təhlükəsiz və sərbəst şəkildə hərəkət edirlər. Şəhərin müxtəlif istiqamətlərində inşa edilmiş yol ötürücüləri kimi, Atatürk prospektindəki ötürücü də müasir işıqlandırma sistemi ilə təmin olunub, burada müvafiq yol nişanları quraşdırılıb. Hazırda paytaxtın nəqliyyatın intensiv hərəkət etdiyi bir neçə ərazisində yeni yol ötürücülərinin inşası davam etdirilir.

Yolların genişləndirilməsi və əsaslı təmiri, qəzaların qarşısını alınması məqsədilə həyata keçirilən tədbirlər paytaxtın ən iri yaşayış mərkəzlərindən olan Binəqədi rayonunun da əhatə edir. Prezident İlham Əliyevin müvafiq



sərəncamları əsasında rayonda bir sıra yeni körpülər, yol ötürücüləri, piyada keçidləri inşa olunub. Yollara nizamlayıcı cizgilər salınıb, müasir tələblərə cavab verən işıqforlar quraşdırılıb. Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən yol ötürücüsü sürücülərin və piyadaların qarşılıqlı problemlərin həllində mühüm rol oynayır.

Binəqədi kəndində yerləşən 179 saylı tam orta məktəbin qarşısındakı ikitərəfli magistral yol sağirdlərin və valideynlərin hərəkətinə maneə törədirdi, təhlükəli vəziyyət yaradırdı. Burada yeni yeraltı keçidin inşası problemin həllinə səbəb olmaqla insanların rahatlığını təmin edib. Rayonda təkcə nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yollar deyil, həmçinin məhəllədaxili yolların, küçələrin də təhlükəsizliyi diqqət mərkəzindədir. Bu məqsədlə əsaslı və cari təmir işləri aparılır, nizamlayıcı nişanlar yerləşdirilir. Konkret olaraq Binəqədi rayonunun timsalında olan məhəllə məhəl qoymur, yolda sürətlə hərəkət edən nəqliyyat vasitələrinin qarşısına çıxırlar. Qəflətən qarşısına çıxan piyadaları görsən sürücü, istər-istəməz, real təhlükə ilə üzülür. "Tələsən" piyadalar hətta yeraltı keçidlərdən belə istifadə etmək istəmir. Nədənə həmişə fikirləşirlər ki, bütün hallarda məhz sürücülər onlara yol verməlidirlər. Lakin bir-birinə qarşılıqlı etimad göstərən, hörmətlə yanaşan piyada və sürücülər də yəttə onları olsa belə, piyadaların keçidinə imkan

yaradırlar. Piyada isə bunun qarşılığında başını və ya əlini tərpətməklə təşəkkürünü bildirir. Bu, qarşılıqlı hörmət, insani keyfiyyət və mədəniyyətin göstəricisidir.

Baş verən qəzalarda təkcə piyadaları günahlandırmaq düzgün olmazdı. Əksər hallarda sürücülər özləri yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. İşıqforun qırmızı işığına məhəl qoymayan, sürət həddini aşan sürücülərlə az rastlaşmırıq. Belə sürücülərin düşünlülməmiş hərəkətləri təkcə piyadaların deyil, özlərinin də həyatına son qoyur.

Bəs baş verən faciələrin qarşısını necə almaq olar? Bunun üçün, ilk növbədə, əhali arasında geniş maarifləndirmə işləri aparılmalıdır. Yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verən fəsadlar insanların sağlığını zərərli edir. Ötən əsrin 70-80-ci illərində televiziya vasitəsilə "Dövlət Avtomobil Müfəttişliyinin məlumatı" adlı veriliş nümayiş etdirilirdi. Daha geniş tamaşaçı auditoriyasının diqqətini cəlb etmək üçün axşam saatlarında efirə verilən həmin verilişdə respublika ərazisində yol-nəqliyyat hadisələrini, qəzaların qarşısını alınmasına xidmət edən profilaktik söhbətlər aparılıb, vətəndaşlar maarifləndirilib. Yol nişanlarının, işıqforun, cizgi xətlərinin mənalı tamaşaçılara geniş izah edilirdi. Tez-tez yol hərəkəti ilə bağlı viktorinalar təşkil olunurdu. Müstəqillik illərində telekanalların sayı çoxalsa da, təəssüf ki, bu qəbildən olan maarifləndirici verilişlərin sayı azdır. Respublikamızda fəaliyyət göstərən telekanalların hər biri yol hərəkəti ilə bağlı verilişlər hazırlamaq

imkanına malikdir. Əhalinin maarifləndirilməsi məqsədilə video-çarxların hazırlanması, qısametrajlı sənədli filmlərin nümayiş edilməsi o qədər də çətin deyil. Fikrimizcə, bütün bunlar əhalinin maarifləndirilməsi baxımından son dərəcə səmərəli olardı. Doğrudur, yol hərəkəti qaydalarının pozulması, qəzalar və avtoxuliqlıq halları barədə məlumatlar telekanalların xəbərlərində öz əksini tapır, lakin məqsəd sadəcə baş verən faktı ictimaiyyətə çatdırmaq deyil, həm də profilaktiki maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.

**Sizi gözləyənlərin gözüni yolda qoymayın**

Dövlətin həyata keçirdiyi genişmiqyaslı tədbirlər, DYP əməkdaşlarının öz işlərini məsuliyyətlə, vicdanla yerinə yetirmələri insanların üreyincədir. Son illər təbii edilən yeniliklər, qanunvericiliyə olunmuş əlavə və dəyişikliklər vətəndaşların mənafeyinə uyğun olmaqla yanaşı, onların məsuliyyətini də artırır, neqativ hallara qarşı mübarizəni gücləndirməklə yol hərəkəti qaydalarının pozulması hallarının qarşısını mümkün qədər alır.

Sonda biz də özümüzdə sürücü və piyadalara tutaraq "Sizi gözləyənlərin gözüni yolda qoymayın!" demək istərdik. Respublikamızda bir çox minik və yük avtomobillərinin üzərində "Ata, yolunu gözləyirik!" sözlərinə rast gəlirik. Hörmətli sürücülər, bu sözləri siz də yaddaşıma həkk edin. Həkk edin ki, uca Tanrının həm sizə, həm də yolunuza çıxan piyadaya bəxş etdiyi ömür yarıda qalmasın.

**Yazı Baş Dövlət Yol Polisi İdarəsinin, Azərbaycan Mətbuat Şurasının və "Polisa dəstək" İctimai Birliyinin "Yol polisi, təhlükəsiz yollarımız" mövzusunda keçirdikləri müsabiqəyə təqdim olunur**

# Futbol üzrə dünya çempionatı: ispanların zəif oyunu azarkeşləri əməlli-başlı məyus edib

## Binəqədillər hansı komandanı çempion görürlər?

ESMİRA URUCOVA

**Futbol üzrə dünya çempionatı respublikamızda böyük maraqla izlənilir. Bəs görəsən Binəqədi sakinləri hansı komandalara üstünlük verirlər? Bu suallara cavab almaq üçün rayon sakinləri arasında sorğu keçirdik.**



**Sədaqət Fərzəliyev**  
(*təqəddür*):

– Budəfəki dünya çempionatı əvvəlki yarışlarla müqayisədə daha maraqlıdır. Çünki hələ çempionatın əvvəlində sensasiyalı nəticələr qeydə alındı. Hesab edirəm ki, braziliyalılar bu yarışa daha güclü hazırlaşblar. "Sambaçı"ların daha bir üstün cəhəti isə onların doğma azarkeşlər qarşısında oynamasıdır. Şübhəsiz ki, hər bir komanda öz vətəninə çempion olmaq istəyir. Buna görə də, Braziliyanı turnirin favoriti hesab edirəm. Almaniya, Fransa və Hollandiya komandalarının da şanslarını yüksək qiymətləndirirəm. Azarkeşlik etdiyim komanda

Hollandiya millisidir. Bundan əvvəlki dünya çempionatında Hollandiya millisinin çempion olmasına İspaniya millisinə mane olmuşdu. Lakin bu dəfə "narıncı"ların dünya çempionu tituluna yiyələnməsinə inanıram. Fikrimcə, İspaniya, Portuqaliya və Rusiya yığmaları DÇ-nin ən zəif komandalardır. Azarkeşlər bu komandalardan yüksək nəticələr gözləməyə deyil, onlar zəif çıxışları ilə yadda qalırlar. Meksika, Kosta-Rika və Belçika komandalarını yarışın sürprizləri hesab edirəm.



**Aydın İsmayılov**  
(*sürücü*):

– Çempionat maraqlı qarşılaşmaları və bol qollu oyunları ilə azarkeşlərə bayram sevinci yaşadır. Artıq əksər oyunlarda kifayət qədər məhsuldar nəticələr qeydə alınıb. Bu, çempionata olan marağı bir qədər də artırır. 2010-cu ildə keçirilən dünya çempionatı ilə müqayisədə əsasən gənc oyunçulara daha çox şans verilir. Yəni CAR-da

təşkil olunan dünya çempionatında iştirak edən tanınmış oyunçuların əksəriyyəti bu turnirə gətirilməyib. Hesab edirəm ki, gənc oyunçular bu fürsətdən istifadə edərək öz təcrübələrini artırmağa biləcəklər. Çempionatda azarkeşlik etdiyim komanda meydan sahibləri Braziliya yığmasıdır. Builki dünya çempionatında güclü komandalardan çox olsa da, Braziliyanın şanslarını yüksək qiymətləndirirəm. Fikrimcə, finalda Braziliya və Hollandiya komandaları qarşılaşacaqlar.



**Hacı Əli Mehraliyev**  
(*çəkməçi*):

– Futbol dünyada bir nömrəli idman növüdür. Dünya çempionatının bir sıra maraqlı qarşılaşmalarını izlədim. Düzdür, qabaqcadan hansı komandanın çempion olacağını deyə bilmərəm. Amma bir neçə komandanı favoriti hesab edirəm. İspaniya, Portuqaliya, Rusiya və İngiltərə isə çempionatda zəif təsir bağışlayırlar. Bu yığmaların heyətində yetərinə

güclü futbolçular olsa da, nədənə oyunları alınmadı. Komanda şəklində bir-birlərini başa düşmədilər. Almaniya komandasının şanslarını yüksək qiymətləndirirəm.



**İsmayıl Əfəndiyev**  
(*bank işçisi*):

– Dünya çempionatının oyunlarını böyük maraqla izləyirəm. Azarkeşlik etdiyim komanda Almaniya millisidir. Çempionat Portuqaliya üzərində böyük hesablı inamlı qələbə ilə başlayan "bundesim" növbəti oyunda Qana yığması ilə heç-heçə etdi. Amma bu heç-heçəyə baxmayaraq, inanıram ki, Almaniya yığması 1-4-cü dəfə dünya çempionu adını qazanacaq. Almaniya ilə yanaşı, Argentina və Çili komandalarının da qalib gəlmək şansları var. Turnirdə bəzi oyunlarda sürpriz nəticələr qeydə alındı. Əsasən, Kosta-Rika və Çili komandalarının gözəl oyunlarını qeyd edə bilərəm. Mənim üçün ən gözənlənməz nəticə isə İspani-

ya və İngiltərə millisinin çox zəif təsir bağışlayaraq qrupda qalmaları oldu. Heyətində Kristianu Ronaldu, Pepe, Raul Meyreleş kimi güclü futbolçuları olan Portuqaliya millisində potensialından aşağı səviyyədə çıxış edir. Oyunların gecə saatlarında keçirilməsi bir qədər problem yaradır. Məsələn, gecə saat 03:00 da başlayan oyunları izləmək iş rejimimlə əlaqədar çətindir. Qarşıda hələ oyunlar var. İnənirəm ki, futbol azarkeşləri maraqlı və gərgin idman müsabiqəsinə şahidlik edəcəklər.



**Turab Məmmədli**  
(*tələbə*):

– Dünya çempionatının bir sıra oyunları artıq geridə qalıb. Bu yarışda gözənlənməz nəticələr qeydə alındı. Heç vaxt məğlubiyyətinə inanmadığım komandalardan çempionatda çox zəif təsir bağışladılar. Son dünyanı Avropa çempionu İspaniyanın ardıcıl məğlub olması və qrupda qalması inandırıcı deyildi. İspanların ən azından turnirin yarımfinalına qədər

irəliləyəcəyini fikirləşirdim. Çox təəssüf ki, bu alınmadı. Hollandiya, Almaniya və Fransa yığmaları isə inamlı oyunları ilə diqqət çəkirlər. Şübhəsiz ki, belə komandalara dünya çempionatının gözəlliyinə rəng qatırlar. Fikrimcə, bu dəfə hollandlar çempion adını qazanacaq. Düzdür, sözügedən komandanın aparıcı oyunçularından olan Robin Van Persi zədələndi. Lakin inanıram ki, bu, onların uğurlu oyununa təsir etməyəcək. Çünki heyətdə onu əvəz edə biləcək kifayət qədər güclü futbolçular var. Çempionatın sürpriz komandası isə Meksika komandasını hesab edirəm. Meksikalıların yarımfinala qədər irəliləyəcəyinə şübhə etmirəm. Mənim üçün Braziliya və Meksika komandaları arasında keçirilən qarşılaşma ən yaddaqalan oyun oldu.



**Lüdmila Babayeva**  
(*evdar qadını*):

– Dünya çempionatının qarşılaşmalarını böyük səbrsizliklə gözləyirdim. Brazi-



liyada təşkil olunan dünya çempionatı təşkilatçılıq baxımından çox xoşuma gəlir. İnənirəm ki, biri-birindən gözəl oyunlar olacaq. Təbii ki, gözənlənməz nəticələr də qeydə alındı. Heç kimin ağına belə zəif təsir bağışlayar və turnirlə erkən vidalaşar. Heyətində güclü futbolçuların olmasına baxmayaraq, onların oyunlarını bu dəfə alınmadı. Bu isə o deməkdir ki, futbolda maraqlı məqamlar və nəticələr çox olur. Yəni əvvəlcədən hansı komandanın çempion olacağını söyləmək çətinidir. Çünki ən çox qələbə gözləyən komandalardan məğlub olurlar. Bu da dünya çempionatında iştirak edən 32 komandanın hər birinin güclü olduğundan xəbər verir. Məncə, bu yarışda Avropa komandalarından heç biri çempion adını qazanmayacaq. Yeni çempion Cənubi Amerika təmsilçisi olacaq. Braziliyanın 6-cı dəfə dünya çempionatının qalibi olmaq üçün çox yaxşı şansı var.

## “On bir ayın sultanı” gəlir



İslam dinində oruc tutmaq vacib ibadətlər sırasına aiddir. Yalnız xüsusi hallarda, səhhət və eləcə də təbii olaraq oruc tutması mümkün olmayanlar istisna olmaqla, bütün müsəlmanlara Ramazan ayında oruc tutmaq vacibdir. Oruc tutmaqla ruhən və cismən saflaşan müsəlmanlar bununla həm İslam dininin əsas qaydalarından birini yerinə yetirir, həm də 30 gün müddətində açlığa qarşı öz iradələrini nümayiş etdirirlər.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının Ramazan ayının başlanma ərəfəsində verdiyi fətəvada qeyd olunub ki, bu il oruc ayı miladi təqvimlə iyunun 29-na təsadüf edir.

Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) il təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevməyi, öz iradəsini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları gözünə, təmiz vicdanlı olmağa yönəldir və bütün bunlar oruc tutmaqla ifadə olunur. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.

İslamda ilin ayları arasında Ramazan ayı ən şərəfli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada “on bir ayın sultanı” da adlandırırlar. Orucun hicrətin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olunduğundan öz tarixini başlayır. Məhz Ramazan ayının axırncı on gecələrinin birində Quran nazil olmuşdur. Deyilənə görə, həmin ayın 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə “leylət al-Qadr” – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: “Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enirlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır! (Qədr surəsi, 3-5)”.

Oruc ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Oruc ayı Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənin-cəyə qədər yeyib-için; sonra gecəyə qədər orucunuzu tamamlayın (Bəqərə surəsi, 187)”. Quranda buyrulur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır, şeytanlar zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini (qəzasını) tutmalı və ya fidiyə verməlidirlər.

Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur. Orucun başa çatdığı gün “fitr bayramı” adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir. Orucun insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaqla bərabər onları paklığa, xeyirxahlığa dəvət edir.

Orucun hələ İslamdan da əvvəl mövcud idi. Hələ qədim ərəblər öz allahları naminə oruc tuturdular. Bu haqda Quranda deyilir: “Sizlərə oruc tutmaq göstərişi verildiyi kimi, bizdən əvvəlliklərdə də həmin göstəriş verilmişdir”.

Ramazan bayramının məqsədlərindən biri müsəlmanların toplanması və görüşməsi, bir yerdə namaz qılmalarına imkan yaradılmasıdır. Oruc ibadət-lərini bitirdikdən sonra müsəlmanlar bayram keçirir və bir yerə yığılırlar. Bayramda kasıblar və yoxsullar da sevinməlidirlər, onlar da yeni paltar geyərək bütün müsəlmanlarla bir yerdə namaza gəlməlidirlər. Məhz buna görə fitrə zəkatı buyurulmuşdur ki, yoxsul müsəlmanlar da bayramı keçirsinlər və hamı kimi şənəlsinlər.

### → iqtisadiyyat

## Müsabiqə qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) Norveç Təbii Mühafizə Cəmiyyətinin (SPARE) enerji və resurslardan istifadə üzrə Beynəlxalq Məktəbli Proqramı çərçivəsində Azərbaycan Gənclər İttifaqı (AGİ) ilə əməkdaşlığı davam edir.

Dövlət Agentliyindən bildirmişlər ki, əməkdaşlıq çərçivəsində bu gündə Qax şəhərindəki 2 nömrəli orta məktəb-liseyde “Enerjidən

səmərəli istifadə edək” dezi altında beynəlxalq müsabiqə keçirilmişdir. Müsabiqə çərçivəsində Bakı, Sumqayıt şəhərləri, Qax rayonu ümumtəhsil məktəbləri şagirdlərinin enerjiyə qənaət və enerjiden səmərəli istifadə sahəsində irəlilədikləri təşəbbüslər, hazırladıkları maketlər nümayiş etdirilmişdir. Qaliblərə Dövlət Agentliyi adından qiymətli hədiyyələr təqdim olunmuşdur.

Qeyd edək ki, hazırda 17 ölkə bu proqramın iştirakçısıdır.

## Elektrik enerjisi istehsalında artım müşahidə olunub

Bakı İstilik Elektrik Mərkəzində (İEM) bu ilin may ayında 57,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir. Ötən beş ayda isə bu göstərici 271 milyon kilovat-saata yaxın olmuşdur.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirmişlər

ki, həyata keçirilmiş tədbirlər nəticəsində elektrik enerjisi istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr qeydə alınmışdır.

Qeyd edək ki, Bakı İEM-də hər birinin gücü 53,5 meqavat olan iki qaz-turbin qurğusu fəaliyyət göstərir.

## ARDNF təmsilçisi Müşahidə Şurasına üzv seçilib



Rusiyanın Sankt-Peterburq şəhərində Bank VTB ASC-nin səhmdarlarının ümumi illik yığıncağı keçirilmişdir. Yığıncaqda Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) icraçı direktoru Şahmar Mövsümov da iştirak etmişdir.

ARDNF-nin ictimaiyyətə əlaqələr şöbəsinin Azər-TAC-a bildirmişlər ki, iclasda bankın 2013-cü il üçün illik maliyyə hesabatlarının təsdiqi və ödəmə məsələləri müzakirə edilmişdir. Yığıncaqda, həmçinin, bankın Müşahidə Şurasının

yeni tərkibinin təsdiqlənməsi, növbəti əməliyyat illi üçün auditorun seçilməsi, bank nizamnaməsinin yeni mətninin təsdiq olunması və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

İclasda ARDNF-nin icraçı direktoru Ş.Mövsümov Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvü seçilmişdir.

Məlumatda bildirilir ki, Dövlət Neft Fondu ötən il maliyyə hesabatlarının təsdiqi üçün yeni emissiya edilmiş 500 milyon ABŞ dolları məbləğində səhmləri alaraq bankın ümumi səhmlərində 2,99 faizlik paya sahib olmuşdur.

### → mədəniyyət

## Yeni kitab işıq üzünə görüb

AMEA-nın Folklor İnstitutunun əməkdaşı Əli Şamilin “Colan türkmənləri (folklor və etnoqrafiya örnəkləri)” kitabı çapdan çıxmışdır.

İnstituddan bildirmişlər ki, kitabda Suriyanın Colan, Bayır-Bucaq, Hələb və başqa bölgələrində yaşayan soydaşlarımızın – türkmənlərin taleyindən, onların tarixindən və adət-ənənələrindən söz açılır.

Kitabda türkmənlərin yaşadıqları kəndlərin adları göstərilir, folklorundan və etnoqrafiya örnəklərindən bəhs edilir, konkret nümunələr əsasında dillərinin söz varlığı Azərbaycan dili (türkcəsi) ilə tutuşdurulub gözdən keçirilir.

Kitabdan folklorşünaslarla yanaşı, etnoqraflar, dilçilər, tarixçilər, coğrafiyaçılar da yararlanırlar.

## Türkiyədə Beynəlxalq Aşıqlar Bayramı

Türkiyənin Qars şəhərində keçirilmiş IX Beynəlxalq Aşıqlar Bayramına ölkə daxilindən və xaricindən 200-dək aşıq və folklor mütəxəssisləri dəvət olunmuşdur.

AMEA-nın Folklor İnstitutundan bildirmişlər ki, tədbirdə Azərbaycan, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tatarıstandan nümayəndələr iştirak etmişlər.

Bayram tədbiri Qars bələdiyyəsinin başkanı Murtaza Karaçanta tərəfindən təşkil olunmuşdur. Ustad sənətkar Çobanoğlunun məzarının ziyarəti ilə başlayan tədbir önündə məşhur Aşıq Şenliyin abidəsinin qoyulduğu Qars Şəhər Mədəniyyət Mərkəzində davam etdirilmişdir.

Mərasimdə aşıq ənənəsi-nə və sənətinə aid musiqi, şe-



ir, ifaçılıq, eləcə də məhəlli və regional xüsusiyyətlər nümayiş etdirilmişdir.

Tədbirdə AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilin “Türk xalqlarının mədəniyyətində aşıq ənənəsinin yeri, rolu və əhəmiyyəti”, elmi işçi Nailə Əsgərin “Aşıq ənənəsi və Çıldır aşıq mühiti” mövzularında məruzələri böyük maraqla dinlənmişdir.

## Azərbaycanlı gənc rəssamın əsərləri Vyana sərgisində



İyunun 23-də Vyanada MOYA Gənc İncəsənət Muzeyində “MOYA-ANNUALE 2014” sərgisi açılmışdır.

Dünyanın ondan artıq ölkəsindən 30-dək rəssamın əsərlərinin nümayiş olunduğu sərgidə Avstriyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, müxtəlif ölkələrin mədəniyyət mərkəzlərinin əməkdaşları, incəsənət xadimləri, mətbuat nümayəndələri və sənətsevərlər iştirak etmişlər.

Muzeyin direktoru Kolya Kramer əsası 2005-ci ildə qoyulmuş MOYA Gənc İncəsənət Muzeyi (MOYA-Museum of Young Art) haqqında məlumat vermişdir. Bildirmişdir ki, bu mədəniyyət ocağı Avstriyada XXI əsrdə gənclərin incəsənət sahəsindəki bütün uğurlarını dəstəkləyən və onların yaradıcı inkişafına tökan verən ilk muzeydir.

Hər il olduğu kimi, bu dəfə də “MOYA-ANNUALE 2014” sərgisinə müxtəlif ölkələrin təmsil edən istedadlı gənclər qatılmışlar. MOYA müvafiq

gənc istedadların bu sərgiyə cəlb olunması və təqdirəlayiq sənət əsərlərindən ibarət bir kolleksiyanın yaranması naminə müxtəlif ölkələrin səfirlik və mədəniyyət mərkəzləri ilə koordinasiya işi aparır.

Muzeyin rəhbəri sayca yeddinci dəfə təşkil olunan sərginin ilbə il öz coğrafiyasını genişləndirməkdə maraqlı olduğunu və bu ilki sərgidə Azərbaycanın da iştirakını məmnunluqla ifadə etmişdir.

Tədbirdə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova gələcəkdə də MOYA və digər tərəfdaşlarla Azərbaycan mədəniyyətinin yaxından tanınması naminə əməkdaşlığa xüsusi önəm veriləcəyini qeyd etmişdir.

Gənc Azərbaycan rəssamı Fərəc Rəhmanovun rəsm əsərlərinin nümayiş olunduğu sərgidə ifaçılarımız – Fərid Feyzullayev (skripka) və Jalə Rəsulova (fortepiano) Azərbaycan və Avropa bastokçularının əsərlərini səsləndirmişlər. Sərgi iyulun 7-dək davam edəcəkdir.

## Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti



Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az

### → maraqlı

## Avtomobillər qəhvə ilə işləyəcək?

İngiltərədəki Bath Universitetinin alimləri avtomobillərin gələcəkdə qəhvə ilə işləyə biləcəyini iddia edirlər.

AzərTAC xarici KİV-lərə istinadla xəbər verir ki, alimlərin fikrincə, emal zamanı yaranan qəhvə tullantılarından al-

ternativ enerji alın bilər. Onlar bildirlirlər ki, 10 kiloqram qəhvə tullantısını 2 litr bioenerjiyə çevirmək mümkündür.

Belə çıxır ki, gələcəkdə məşhur qəhvə şirkətləri neft şirkətlərinə rəqib ola bilərlər.

## Tokioda unikal kosmos muzeyi açılacaq

Tokionun mərkəzi hissəsində 9 tematik zonadan ibarət kosmos muzeyinin təntənəli açılışı nəzərdə tutulur.

Obyektin açılışı iyul ayının əvvəli üçün planlaşdırılır. Turistlər Kainatın sirlərinə həsr edilmiş yeni muzeyə tamaşa edə biləcəklər.

Muzeyin birinci zalında tamaşaçılara bəşəriyyətə məlum olan Kainatın antik dövrdən zəmanəmizə qədər inkişafı pro-

sesini nümayiş etdirən unikal üçölçülü xəritələrə tanış olmaq imkanı təklif ediləcəkdir.

Muzeyin digər zalına gələnlər doğma Yer planetini sanki kosmosdan müşahidə edəcəklər. Tamaşaçılarda elə təsəvvür yaranacaqdır ki, guya onlar orbitdədirlər. Muzeyin oyun zonasında tamaşaçılar “öz əlləri ilə peyk buraxmağı” sınaqdan keçirmək imkanı qazanacaqlar.

## “YouTube” ödənişli musiqi xidməti təklif edir

“Google” veb-korporasiyasına mənsub olan “YouTube” videohostinqi tezliklə ödənişli sxem üzrə işləyəcək musiqi xidmətini sınaqdan çıxarmağa başlayacaqdır.

Hələ 2013-cü ilin payızında xəbər verilmişdi ki, kompozisiyaları fərdi kompüterlərdə və mobil qurğularda (smartfonlarda və planşetlərdə) dinləmək mümkün olacaqdır, abunə haqqı isə ayda təqribən 10 ABŞ dolları təşkil edəcəkdir. Özü də istifadəçilər hər hansı reklamdan tamamilə qurtulacaqlar.

İndi “YouTube” videohostinqinin nümayəndələri bildirmişlər ki, yeni xidmət yayın sonunda işə salınacaqdır. Məlumdur ki, xidmət oflayn səsləndirmə üçün trekləri saxlamağa imkan verəcək. İstifadəçilər həm ayrı-ayrı kompozisiyaları, həm də albomla-



ri dinləyə biləcəklər. Bir sıra şəbəkə mənbələrinin məlumatına görə, “YouTube” bəzi studiyaların materiallarını öz ödənişsiz videohostinqində qadağan edə bilər. Bu, ödənişli musiqi xidmətinin işə salınması ilə əlaqədar yeni saziş bağlamaqdan imtina edən müstəqil sənayimə markalarına aiddir. Qeyd edildiyi kimi, “YouTube” videohostinqinin indiyədək əməkdaşlıq etdiyi studiyaların 95 faizi ilə razılaşma əldə olunmuşdur.